

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 170 (5401) 21 sentyabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Ermənistanə qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir"

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib



Azərbaycan Prezidenti İlham Əliyev ABS Prezidenti Donald Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib



2

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 44-cü kitabı çapdan çıxıb



4

Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib



9

Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və "Şahbuz" yarımstansiyası istifadəyə verilib



5

Aydın Mirzəzadə: "Yalan danışmaq Sarkisyanə xas olan xüsusiyyətdir"



7

"Təəssüf ki, Sarkisyan kimi cinayətkarlara BMT tribunasında söz verilir"



7

6

Erməni həyasızlığının kuliminasiyası...



6

Georgi Stolyarenko: Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib



16

Koutinyonun transfer qiyməti açıqlandı



21 sentyabr 2017-ci il

İlham Əliyev: “Ermənistanla qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir”

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib

Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər. Sessiyanın sədri dedi: *İndi isə, Assambleya qarşısında Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevin çıxışını dinləyəcəyik.*

Protokoldan xahiş edirəm ki, Zati-alilərini müşayiət etsin.

Baş Assambleya adından, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevi salamlamaqdan şərəf hissi duyuram və onu Assambleya qarşısında çıxış etməyə dəvət edirəm. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı -Cənab sədr.

Xanımlar və cənablar,

25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.

Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir.

İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar



“Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.”

oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standart əsaslanan yanaşmadır. Bu yanaşma qəbul edilməzdir. Ermənistanla qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbul edilməzdir.

Sual verilir: neçə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkarla heç bir beynəlxalq təzyiq göstərilir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.

Təcavüzkarla münasibətdə bu cür siyasət tək cədaletsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da

davam etdirə bilərlər.

Ötən ilin aprelinde Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.

Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə,

Füzuli və Cəbrayıl da bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti tərribatının nəticələri onlar üçün daha ağırlı olacaq.

Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlilik mina və

qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir.

2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münəfişinin sülh yolu ilə həllinə sadıqdır, lakin, eyni zamanda, Ermənistanın hərbi tərribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelinde olduğu kimi yenidən cəzalandıracaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəfişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır. Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə və uğurla inkişaf edir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının fəal üzvüdür.

2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdilər.

Ardı Səh. 3

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.



İlham Əliyev: “Ermənistanla qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir”

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib

Əvvəli Səh. 2

Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.

Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunmuşdur.

Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofoboya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir.

Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq forumlarını, beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar.

İslam Əməkdaşlığı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan 2008-ci ildə BMT-nin dəstəklədiyi Bakı Prosesinə start verdi. Bakı Prosesinin əsas məqsədi müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir.

2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi. 50 ölkədən gəlmiş 6000 atlet həmin Oyunlarda iştirak etdi. 2017-ci ildə Azərbaycan 54 ölkəni təmsil edən təxminən 3000 idmançının iştirakı ilə dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi.

İki il ərzində paytaxtımız Bakıda Avropa və İslam Oyunları keçirildi. Bu, həmçinin multikulturalizmin təşviq edilməsinə böyük töhfə oldu. Azərbaycan yığması birinci Avropa Oyunlarında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutdu. Bu, göstərir ki, Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biridir. İdman nailiyyətlərimizin digər sübutu Azərbaycanın “Rio 2016” Olimpiya



“Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq forumlarını, beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar.”

Oyunlarında medalların sayına görə 14-cü yeri tutması oldu. Bütövlükdə, Azərbaycan 18 medal qazandı.

Azərbaycan sosial və iqtisadi sahələrdə böyük inkişafa nail olub.

2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. İşsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir - 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır.

2009-cu ildə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilmişdir. Davosun Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutmuşdur.

2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı

ölkələr sırasına daxil edilmişdir.

Azərbaycanın kosmik sənayesinin sürətli inkişafı, 2 telekommunikasiya və yer səthinin müşahidəsi peykləri - “Azerspace” və “Azersky” və bu yaxınlarda buraxılacaq “Azerspace-2” adlanan üçüncü peyk ölkəmizin dünya kosmik klubunun üzvləri sırasına daxil olmasını mümkün etdi.

Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” ictimai münasibətlərin və xidmətlərin müasir modelidir. Eyni yerdə 251 xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluğun sıfıra endirilməsi “ASAN xidmət”i bir çox ölkələr üçün cəlbedici edib.

Sırf Azərbaycan brendi olan “ASAN xidmət” yaradıldığı gündən ötən 5 il ərzində 5 milyon insana 1 milyon 600 min xidmət göstərilib. Müraciətlərin ümumi sayı 17 milyona çatıb. “ASAN xidmət”in ictimaiyyət tərəfindən bəyənilməsi 98 faiz təşkil edir.

2015-ci ildə dövlət xidmətlərinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmağına gö-

rə “ASAN” Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülmüşdür. Siyasətimizin əsas məqsədi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasıdır. 2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar 8,2 dəfə artmışdır.

Xarici maliyyə dəstəyi olmadan biz erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salmışıq. Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib. Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir.

Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yeni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir.

Azərbaycan qlobal enerji bazasında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji

təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir.

Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir.

Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şosse və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var.

Azərbaycanda müasir gəmiqayırma zavodu bütün növ və ölçüdə gəmiləri tikməyə qadirdir. Azərbaycan özünün dəmir yol infrastrukturunu müasirləşdirir. Ərazimizin tam əksəriyyəti dəmir yolları ilə əhatə olunur. Gələn il biz Xəzər regionunda ən iri beynəlxalq ticarət dəniz limanını istismara verəcəyik.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq.

Sonda bildirmək istərdim ki, ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq.

Sağ olun.

X X X

Sessiyanın sədri: Baş Assambleya adından Azərbaycan Respublikasının Prezidentinə çıxışına görə təşəkkürümü bildirirəm.

X X X

Sessiyada çıxış edən Finlandiya Prezidenti Sauli Niinisto terrorizmlə mübarizənin ümumi prioritet olduğunu dedi, dünyada gedən demografik proseslərdən danışdı. O, ətraf mühitin qorunmasının, bərpa olunan enerji mənbələrinin və gəndər bərabərliyinin əhəmiyyətinə toxundu.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev çıxışında qeyd etdi ki, beynəlxalq birlik terrorizm və ekstremizm ilə mübarizədə daha fəal olmalıdır, yalnız bu halda bu təhdidlərin qarşısını almaq mümkündür. O, regional inteqrasiya, iqlim dəyişikliyi, dayanıqlı inkişaf üçün biosferin qorunmasının vacibliyindən danışdı.

21 sentyabr 2017-ci il

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabı çapdan çıxıb

Azərbaycan güclənib, son illər ərzində həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, istənilən anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan azad edə bilərik. Bu amil danışıqlar prosesində də öz müsbət rolunu oynayır.

Ancaq Ermənistanın qeyri-konstruktiv siyasəti, qeyri-konstruktiv mövqeyi və müxtəlif yollarla danışıqları uzatmaq taktikası hələlik imkan vermir ki, məsələ öz həllini tapsın. Beynəlxalq təşkilatlarda bizim mövqeyimiz üstünlük təşkil edir, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz bundan sonra da bütün imkanlardan istifadə edərək, ərəzi bütövlüyümüzün tezliklə bərpası üçün səylərimizi davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabında yer alan bu fikirləri Prezident İlham Əliyev 2011-ci il fevralın 10-da Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabında toplanan materiallar 2010-cu ilin dekabrından 2011-ci ilin mart ayınadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin paytaxtda yeni inşa olunmuş bir sıra yol-nəqliyyat kompleks obyektlərinin açılış mərasimində iştirakına dair materialla

başlanır.

Nəşrin 44-cü kitabında dövlətimizin başçısının Azərbaycanın daxili və xarici siyasətinə, iqtisadi potensialının möhkəmləndirilməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafının həyata keçirilməsinə, cəmiyyətimizin müasirləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə, ictimai-

siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Kitabda Prezident İlham Əliyevin Rusiyaya, Latviyaya, İsveçrəyə səfərlərinə, Davosda keçirdiyi çoxsaylı görüşlərə, bir sıra dövlət və hökumət başçıları ilə apardığı danışıqlara dair materiallar toplanıb. Azərbaycan Prezidentinin öl-

kəməzə səfərə gəlmiş Avropa Komissiyasının sədri Xose Manuel Barrozi, İsveçrə Prezidenti Mişelin Kalmi-Re ilə apardığı danışıqlara, enerji və qeyri-neft sektoru üzrə imzalanmış müqavilələrə dair informasiyalar da kitabda yer alıb.

Bu cildə, həmçinin dövlətimizin başçısının İran, Bosniya və Herseqovina, Gürcüstan, Türkiyə, Rusiya, Litva, Fransa, Kuba, ABŞ, Rumıniya, Xorvatiya, Sloveniya və başqa dövlətlərin, eləcə də mötəbər təşkilat və şirkətlərin Azərbaycana səfər etmiş yüksək vəzifəli şəxsləri ilə görüşləri barədə materiallar verilib.

Bundan başqa, kitabda Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə dövlətimizin başçısının söylədiyi nitqlər toplanıb.

Azərbaycan Prezidentinin Qax, Tovuz, Samux, Goranboy rayonlarına, Gəncə, Naftalan şəhərlərinə səfərlərinə, bölgələrdə bir sıra obyektlərin açılışında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar da nəşrin bu cildində yer alıb. Kitabda, həmçinin dövlətimizin başçısının məktubları, mətbuata bəyanatları, müsahibələri də verilib. Kitab “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib. “Azərneşr” tərəfindən buraxılan 44-cü cildin hazırlanmasında

Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktubu göndərüb. Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Malta Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlb-dən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağlamlasın arzulayıram”.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında rəsmi dövlət nəharı təşkil olunub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.

Prezident İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib



Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyası istifadəyə verilib

Muxtar respublikada energetiklər üçün müasir iş şəraitinin yaradılması, elektrik enerjisinin istehlakçılara dayanıqlı və keyfiyyətli çatdırılması sahəsində ardıcıl tədbirlər görülür. Elektrik şəbəkələri üçün yeni inzibati binalar tikilir, müasir yarımstansiyalar qurulur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 20-də Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev tədbirdə çıxış edərək deyib ki, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni tikilmiş müasir üslublu ikimərtəbəli binada energetiklərə hərtərəfli iş şəraiti yaradılıb. Yeni inzibati binanın və yarımstansiyanın tikilib-quraşdırılması Şahbuz Rayon Elektrik Şəbəkəsi işçilərinin iş şəraitini və istehlakçıların elektrik enerjisi təchizatını xeyli yaxşılaşdırıb. Namiq Paşayev yaradılan şəraite görə muxtar respublika energetikləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və “Şahbuz” yarımstansiyanının istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək deyib: Hər bir ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri də onun enerji asılılığının olmamasıdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəməklə yanaşı, həm də qonşu ölkələrə satışı həyata keçirilir.



Ali Məclisin Sədri deyib: Yeni elektrik stansiyalarının tikilməsi, elektroenergetika sisteminin müasirləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması ölkəmizin inkişafına xidmət edir. Çünki ölkəmizdə sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı, əhəlinin yaşayış səviyyəsinin yaxşılaşması və elektrik avadanlıqlarından istifadənin artması elektrik enerjisinə olan tələbatı da artırır. Muxtar respublikada da hər il elektrik enerjisindən istifadə artımla müşahidə olunur. Ona görə də yeni elektrik stansiyalarının tikilməsi, elektrik enerjisinin istehsalı və keyfiyyətli ötürülməsi diqqətdə saxlanılır. Son illər muxtar respublikada Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, bu il stansiyanın gücü daha 2 meqavatt artırılmışdır.

Ali Məclisin Sədri deyib: Elektrik enerjisinin istehsal etməklə yanaşı, onun istehlakçılara keyfiyyətli çatdırılması da qarşıda duran əsas vəzifədir.



fiyyətli çatdırılması da qarşıda duran əsas vəzifədir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada həm elektrik enerjisi istehsal olunur, həm də əhali keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Şahbuz Rayon Elektrik Şəbəkəsi bu günə qədər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Yarımstansiyadakı avadanlıqların istismar müddəti isə başa çatmışdı. Lakin bu gün istifadəyə verilən inzibati binada müasir iş şəraiti yaradılmış, yarımstansiyada yeni avadanlıqlar quraşdırılmış, iş prosesi tam avtomatlaşdırılmışdır. Eyni zamanda, quraşdırılan yeni avadanlıqları istismar edən mütəxəssislər yetişmişdir.

Naxçıvanda su və günəş elektrik stansiyalarının, eləcə də yarımstansiyaların qurulması və istismarının, yüksək gərginlikli

elektrik xətlərinin çəkilməsinin muxtar respublika energetikləri tərəfindən həyata keçirildiyini bildiren Ali Məclisin Sədri energetiklərə təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında fərqlənənlərə hədiyyələr verib, açılışı bildiren lenti kəsib.

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində 35/10 kilovoltluq “Şahbuz” yarımstansiyanın idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar və bufet yerləşir. İkinci mərtəbədə isə iş otaqları və iclas zalı var.

“Şahbuz” yarımstansiyasında hər birinin gücü 6,3 meqavolt-ampere olan 2 ədəd yeni transformator, 3 idarəetmə paneli, 5 ədəd 35 kilovoltluq, 11 ədəd 10 kilovoltluq elektrik verilişi xətləri üçün eleqaz açarlı müasir hücrələr, eləcə də rele mühafizəsi və avtomatika

qurğuları quraşdırılıb. Yarımstansiyanın tikintisi zamanı 35 və 10 kilovoltluq elektrik verilişi xətlərinin yeri dəyişdirilib, bu məqsədlə 1 kilometrlik birdövrəli 35 kilovoltluq, 11 kilometrlik 10 kilovoltluq yeni xətlər çəkilib. İnzibati binanın damında ümumi gücü 13 kilovatt olan 51 ədəd günəş paneli və şəbəkəyə birbaşa qoşulmuş 3 inverter quraşdırılıb. Bu da inzibati binanın elektrik enerjisi ilə etibarlı təminatına imkan verəcək.

Binanın həyatında da abadlaşdırma işləri aparılıb, anbar binası tikilib. Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması və işin keyfiyyətinin artırılması, elektrik enerjisinin itkisiz çatdırılması və qənaətlə istifadə olunması, eləcə də mütəxəssis hazırlığı barədə müvafiq tapşırıqlar verib.



Erməni həyasızlığının kuliminasiyası...

*Yaxud Serj Sarkisyan bu dəfə özünü
BMT tribunasında ifşa etmiş oldu*

Kəçmiş SSRİ imperiyasının dağılması ərafında bütün resurslardan istifadə edərək Azərbaycana məxsus torpaqları işğal etmək üçün siyasi və hərbi güc tətbiq edən Ermənistan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdi. Məhz, 1994-cü ildə "Atəşkəs" haqqında müqavilənin imzalanmasından bu günə qədər Azərbaycanın tarixi torpaqları hələ də Ermənistanın işğalı altında qalmaqdadır.

Hətta, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, həmçinin, ayrı-ayrı beynəlxalq təşkilatların verdikləri qərarlara baxmayaraq Ermənistan həyasızlıq nümayiş etdirir və Azərbaycanın torpaqlarından çıxmır. Bütün bunlar azmış kimi Ermənistanın cinayətkar hakimiyyətin nümayəndələri özlərini unudaraq dünyaya inandırmağa cəhd göstərirlər ki, guya Azərbaycan bütün proseslərin günahkarıdır. Əgər elədirsə, o zaman ermənilər qarşısına qoyulan suallara cavab versinlər: 250 min azərbaycanlıyı doğma yurd-yuvarlarından kim deportasiya edib? 1992-ci ildə Xocalı soyqırımını kimlər törədib? Dağlıq Qarabağda flora və faunayı kim məhv edir? Dağlıq Qarabağı kimlər narkoticarət və terrorçuların yuvasına çevirib? Əlbəttə ki, ermənilər bu barədə sussalar da, hər kəs bilir ki, bütün bunları başda Ermənistan prezidenti Serj Sarkisyan olmaqla indiki hərbi xunta törədib.

Söylənilənləri dəfələrlə dünya ictimaiyyətinin diqqətinə faktlarla çatdırsaq da, çox təəssüflər olsun ki, hələ də global miqyasda Ermənistanın cinayətkar siyasi hakimiyyətinə qarşı addımlar atılmayıb. Lakin əksinə olaraq onlara daha çox dəstək verilib, hətta BMT kimi global miqyaslı və əhəmiyyətli dialoq platformasında onlara söz demək imkanı yaradılır. Elə ötən gün BMT Baş Assambleyasının 72-ci sessiyasında səsə fikirler səsləndirmiş Serj Sarkisyanın çıxışı da bu baxımdan istisna təşkil etmədi.

Sarkisyanın sərsəmləmələrinə fikir verdikdə elə ilk andan başa düşülür ki, erməni həyasızlığı yenidən alovlanır. Serj Sarkisyan BMT-də etdiyi çıxışı ilə paralel "timsah göz yaşları"nı da nümayiş etdirdi. Bu erməni həyasızlığının kuliminasiyası idi.

Çıxışında Dağlıq Qarabağ münakaşəsinin niyə bu qədər uzanmasından danışan Serj Sarkisyan bildirib ki, Azərbaycan "Artsax erməniləri"nin öz müqəddəratlarını təyin etməsinə imkan vermir, hətta güc tətbiq edir. Həqiqətən gülməlidir. Belə çıxır ki,



ermənilər dünya xəritəsində ilk dəfə olaraq eyni millətin yaşadığı iki qonşu dövlət yaratmaq istəyirlər, özü də Azərbaycandan qəsb etdikləri torpaqlarda. Axı dünya birliyi də bilir ki, indiki Ermənistan elə tarixi Azərbaycan torpaqları üzərində yaradılıb. Yəni, bu qədər haqsızlıqlardan sonra ərazi bütövlüyünü pozduqları Azərbaycandan erməni təcavüzü qarşısında sakit qalmaqı tələb etmək hansı məntiqə sığır? Bu qədər sərsəmləmə, əlbəttə ki, ancaq Serj Sarkisyanı məxsus ola bilərdi. Çünki onun çıxışında növbəti fikri bunu bir daha isbat etdi.

Belə ki, S.Sarkisyan Azərbaycanın "nəzarətində olan ərazilər"də "ermənilərin böyük mədəni və dini irsi"ni dağıtmağa davam etdiyini deyib. Maraqlıdır, görəsən, S.Sarkisyan "Azərbaycanın nəzarətində olan ərazilər" deyəndə nəyi nəzərdə tuturdu? Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı deyirsə, məlum məsələdir ki, həmin ərazilərin bir çox hissəsi erməni işğalı altındadır və erməni rəsmiləri də bu rayonların Azərbaycana məxsus olduğunu bəyan edib. Dağlıq Qarabağ da erməni silahlılarının nəzarətindədir. "Böyük erməni irsi" Azərbaycanın hansı ərazisində mövcud olub? Yoxsa Sarkisyan digər torpaqlarımızda da gözü olduğunu dolayı yolla etiraf edir? Yaxud, Sarkisyan özünü ifşa edərək işğal etdikləri ərazilərin Azərbaycan torpaqları olduğunu da dolayısı ilə etiraf edir?

Sarkisyanı xatırlatmaq vacibdir ki, elə ermənilər tərəfindən hələ İrəvan quberniyasında mövcud olmuş 310 məscid, Xan sarayı, Ağadədə, Aşağı Şorça, Güllü-bulaq, Saral kimi müsəlman qəbiristanlıqları, karvansaralar, məqbərələr dağıdılıb və məhv edilib, minlərlə tarixi abidəmizi öz adlarına çıxıblar. Bunu rəsmi

məlumatlar da təsdiq edir.

Serj Sarkisyanın sərsəmləməsinin kuliminasiya nöqtəsi isə növbəti cümləsində oldu. O, iddia edir ki, rəsmi Bakı Azərbaycanın erməni əhalisini etnik təmizləməyə məruz qoyub. Bu qədər güllünc fikri yalnız Sarkisyan deyə bilərdi və dedi də. Axı onun başqa çarəsi də yoxdur. Çünki bu gün Ermənistanın prezidenti olan Sarkisyan 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı soyqırımının müəllifi və iştirakçısı olub. Hətta, "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu" sözlərini Tomas De Vaala müsahibəsində həmin S.Sarkisyan deyib... Fikrimizcə, artıq şərhə də ehtiyac yoxdur, çünki faktlar göz önündədir.

Sarkisyan BMT-də çıxışı zamanı qorxusunu da gizlətməyib və 2016-cı ilin aprel döyüşlərinə də toxunub. Dördgünlük müharibə kimi tarixə düşən aprel döyüşlərinə də don geyindirməyə çalışan Sarkisyan bildirib ki, guya rəsmi Bakının məqsədi məzlum, dinc erməniləri hədəfə almaq idi. Halbuki həmin tarixdə bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalırdı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Belə olan halda əlbəttə ki, Azərbaycan Ordusu cəbhədə təxribat törədən erməni silahlılarına sadəcə layiqli cavab verməli idi.

Bir sözlə, görünən odur ki, Serj Sarkisyan yenidən erməni həyasızlığının nümunəsini ortaya qoydu və özünü ifşa etdi. Bəlkə də, bu cür çıxışları onun sonunun hazırlanması üçün də şərait yaradır. Çünki işğal etdikləri torpaqlarımızda yaratdıqları qondarma rejimi beynəlxalq aləmə dövlət kimi sırımağa çalışmaq faktı özünü ifşadan və təcavüz faktının təsdiqlənməsindən başqa bir şey deyil.

"Səs" Analitik Qrupu

Erməni deputatlar Bakıya gələcək

Ermənistan nümayəndə heyətinin "Avronest" Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında iştirak edəcəyi dəqiqləşib. SİA-nın xəbərinə görə, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov bildirib ki, erməni deputatlar sentyabrın 22-ə planlaşdırılan iclasda iştirak etmək üçün Bakıya gələcəklər. Erməni KİV-lərinin yaydığı məlumata görə, Ermənistanı "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. Onlar sabah Bakıya yola düşəcəklər.

Georgi Stolyarenko: Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib

Su Nəqliyyatı Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının (SNHİBK) VI qurultayının müzakirəsinə çox məsələ çıxarılıb. Qurultayda dəyişikliklər edilmiş yeni nizamnamə qəbul ediləcək. SNHİBK beynəlxalq təşkilatdır. Buna görə də SNHİBK Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Belarusda dənizçilərin maraqlarını müdafiə edən milli həmkarlar ittifaqlarının katibliyidir. Bu gün nümayəndələrin çıxışları olacaq. Onlar öz problemlərini bölüşəcəklər. Biz isə bütün məsələləri həll etmək üçün gələcək üçün fəaliyyət planı işləyib hazırlayacağıq. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Su Nəqliyyatı Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Georgi Stolyarenko söyləyib.



G.Stolyarenko Azərbaycanın paytaxtı barədə də təəssüratlarını bölüşərək deyib: "Bakı çox gözəl şəhərdir. Biz hamımız ona vurulduq. Burada ilk dəfə qırx il əvvəl olmuşam. O vaxtdan etibarən şəhərin siması yaxşılaşmağa doğru xeyli dəyişib. Bakı çox inkişaf etmiş müasir şəhərə çevrilib. Mən dünyanın çox şəhərlərində olmuşam və müqayisə apara bilərim. Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib".

Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb

Döyüş Dəməliyyatları vaxtı qısa zamanda açılaraq tətbiq olunması üçün nəzərdə tutulmuş birlik və birləşmələrin səfərbərlik ehtiyatlarının hazırlıq səviyyəsi yoxlanılıb. Müdafiə Nazirliyi-



nin mətbuat xidmətindən AZƏRTAC-a bildırıblər ki, nazir, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərdə iştirak edən qoşunların kompleksləşdirilməsi, döyüş uzlaşması, ştat quruluşu və

döyüş imkanları barədə müxtəlif səviyyəli komandirlərin məruzələrini dinləyib.

Ehtimal olunan müharibə dövrü də diqqətə alınmaqla səfərbərlik üçün nəzərdə tutulmuş müxtəlif hərbi hissələrin saxlanclarında qorunan döyüş texnikaları, artilleriya qurğuları, eləcə də eşalonlaşdırılmış ehtiyat sursat, mermilər və digər maddi-texniki vəsaitlərin anbarlarına baxış keçirilib. Nazir saxlanmaya qoyulmuş hərbi texnikaların döyüşə hazırlıq səviyyəsini, onların imkanları və effektiv istifadəsini yoxlayıb.

General-polkovnik Z.Həsənov, həmçinin təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılan şəxsi heyətin, texnikaların qəbulu və kompleksləşdirilməsi məntəqələrinin fəaliyyəti ilə tanış olub, müvafiq vəzifəli şəxslərin məruzələrini dinləyib və tapşırıqlarını verib.

Müdafiə naziri şəxsi heyətin hazırlığını, təşkilat və idarəetmə bacarığını, eləcə də səfərbərlik üçün nəzərdə tutulmuş və qısamüddətli saxlanmaya qoyulan döyüş texnikası, silah sursatların texniki vəziyyətini yüksək qiymətləndirib.



Sülhməramlı Azərbaycan dünyaya nümunədir

21 Sentyabr - Beynəlxalq Sülh Günü
zorakılığa qarşı mübarizəyə çağırışdır

Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir.

Bu, elə bir anlamdır ki, əsrlər boyu bəşər övladı sülh şəraitində yaşamaq, yaratmaq, dünya xalqları ilə əmin-amanlıq şəraitində əlaqə qurmaq, əməkdaşlıq etmək arzusunda olub və bu gün də belədir. Əlbəttə ki, sülhün hökm sürdüyü məkanda qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişaf var. Açıq səma altında insanlar dünyanın gözəlliyini duymaq, azadlıq, bərabərlik və ədalətin hökm sürməsinə istəyirlər.

Müasir və modernləşən Azərbaycan bu gün sülhməramlı niyyəti ilə dünyaya nümunədir. Ölkədə hökm sürən əmin-amanlıq mühiti, sülh və həmrəylik, birgəyaşayış, tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır. Belə bir xoşniyyətli ölkə olan Azərbaycan da bu gün 21 sentyabr tarixini - Beynəlxalq Sülh Günü qeyd edir. Bildiyimiz kimi, BMT Baş Məclisi 21 sentyabrı Beynəlxalq Sülh Günü olaraq dəyişməz bir tarix kimi təsdiq edib. Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır və BMT həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsinə tələb edir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən 1982-ci ildən qeyd olunmağa başlayıb. Həmin vaxtdan etibarən hər il BMT-nin baş katibi dünya xalqlarına müraciət edir.

Dünya ölkələrinin yekdil qərarı ilə BMT tərəfindən təsdiqini tapmış bu günün mahiyyəti öz məzmunu etibarı ilə böyük əhəmiyyət kəsb edir. 21 sentyabr tarixi, nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir gündür. BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır.

Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan beynəlxalq miqyaslı tədbirlər nəticəsiz qaldıqca insanların qorxu və vahimə içərisində yaşaması da davam edir. Azərbaycan xalqı bu gün Beynəlxalq Sülh Günü qeyd etsə də, amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində, öz Vətənlərində didərginə dönlüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunallardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir.

Azərbaycan sülsevər siyasətini davam etdirsə də, amma Ermənistan çirkin niyyətindən əl çəkmir. Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki şəxslərin öldürülməsi, xüsusilə, uşaqları məqsədyönlü şəkildə hədəfə alması Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsidir. Cari ilin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə ağır yaralanması, bir daha onu göstərir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, region üçün təhlükə yaratmış olur.

ABŞ-da və Avropa məkanında irqçilik, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığı halda Azərbaycan realıqları başqa bir mənzərə yaradır. Bəzi Avropa ölkələrində irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanların baş qaldırması müşahidə olunur. Belə bir tendensiya Avropada sülh və demokratik təhlükəsizlik üçün təhdid yaradır. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər artıq onların əməli fəaliyyətinin məntiqi olaraq ortaya çıxıb. Bu dövlətlərin demokratik dəyərlərə sadıqlığı şübhə doğurur. Amma nədənsə, beynəlxalq hüquq-müdafie təşkilatları, həmçinin, özlərini demokratiyanın beşiyi sayan Qərb dövlətləri bütün bunlara göz yummaqda davam edirlər. Son illər baş verən hadisələr təsdiqləyir ki, harada Qərbin maraqları qorunursa, orada insan haqlarının pozulmasına, işğalçılıq faktlarına, terror aktlarına və irqi ayrı-seçkiliyə göz yumurlar.

Bu gün Beynəlxalq Sülh Günü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq bir də dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir, münaqişə ocaqlarının alovlanmasının qarşısını almağa çalışır. Dünyamıza sülh gəkdir! Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar!

ZÜMRÜD BAYRAMOVA



Aydın Mirzəzadə: “Yalan danışmaq Sarkisyanaya xas olan xüsusiyyətdir”

“**E**rmənistan prezidenti Serj Sarkisyanın BMT-nin 72-ci sessiyasında çıxışı ikiüzlü və saxta-karlıqla dolu olan bir çıxış idi. Özünün etdiyini başqa dövlətlərin üstünə yıxmaq, qonşu dövlətlərə qarşı torpaq iddiası edib, sonra onlarla mehriban qonşuluq siyasətindən danışmaq, ancaq beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.



Onun sözlərinə görə, Sarkisyan belə fikirləşir ki, beynəlxalq ictimaiyyət informasiyanı yalnız onunu çıxışlarından və erməni diaspor nümayəndələrinin yalanlarından alır: “BMT kimi nüfuzlu bir təşkilatda yalan danışmaq, saxta məlumatlar vermək ancaq Ermənistan prezidentinə xas olan bir xüsusiyyətdir. Dünya kifayət qədər gedən proseslərdən məlumatlıdır. Azərbaycan torpaqlarını işğal etmək, vaxtaşırı Azərbaycan torpaqlarına izinsiz gəlib-gətmək, beynəlxalq hüquq normalarına etinasızlıq etmək artıq Ermənistan dövlətçiliyinin vizit kartıdır. Xocalı əhalisinə qarşı törətdiyi genosidlə fəxr edən bir insandan bundan artıq bir mövqə gözləmək olmaz”.

Elman Məmmədov: Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri cəfəngiyyatdan başqa bir şey deyil



“**E**rmənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov BMT Baş Assambleyasının 72-ci sessiyasında Serj Sarkisyanın çıxışına münasibət bildirərkən deyib. O, qeyd edib ki, Serj Sarkisyanın quldur, canı olduğu BMT-yə məlumdur: “Bu şəxs Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən səhra komandiridir. Azərbaycanın BMT-yə hansı ərazi ilə daxil olması da təşkilatda var. Yəni bütün bu faktların qarşısında Sarkisyanın BMT kürsüsündə danışdığı sərşəm fikirlərin heç bir hüquqi əsası yoxdur. Onun danışdığı şər-böhtandır. BMT rəhbərliyi bilir ki, onların özləri Azərbaycanın ərazilərini ermənilər tərəfindən işğal olduğunu tanıyıblar və həmin ərazilərdən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılması barədə bu qurumun 4 icra olunmuş qətnaməsi var. Onlar özləri Sarkisyanı sual verməlidirlər ki, bu qətnamələri niyə icra etmir və Ermənistan qoşunlarının Azərbaycan ərazisində nə işi var? Sarkisyan utanmadan işğal etdikləri ərazidə yeni bir erməni dövləti yaratmaq istədiklərini BMT kürsüsündən elan edir. Mən inanıram ki, Ermənistan prezidentinin bu cür sayaqlamaları BMT rəhbərliyi tərəfindən qanuni qiymətləndiriləcək”.

“Təəssüf ki, Sarkisyan kimi cinayətkarlara BMT tribunasında söz verilir”

“**E**rmənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Azərbaycanla bağlı səsləndirdiyi sərşəm fikirlər erməni həyasızlığının növbəti nümunəsidir. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, ümumiyyətlə, Xocalı soyqırımını təşkil edən və həyata keçirənlərdən biri olan cinayətkar Serj Sarkisyanın BMT-nin tribunasından çıxış etməsinə şərait yaratmaq ikili standartın ən bariz nümunəsidir: “Digər tərəfdən, Serj Sarkisyanın o tribunaya buraxılması müəyyən dairələrin Azərbaycana qarşı bu cinayətkarlardan bir vasitə kimi istifadə etməsinin təzahürüdür. Ona görə hesab edirik ki, BMT-nin yenidən formalaşdırılması barədə səsləndirilən fikirlərin həyata keçirilməsi və Serj Sarkisyan kimi cinayətkarlara qarşı sanksiyaların tətbiq edilməsi vacibdir. Serj Sarkisyan Xocalı soyqırımını törətdiyinə görə, Azərbaycan ərazilərini işğal etdiyinə və 100 minlərlə insanı öz doğma yurdundan didərgin saldığına görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir”.



Portuqaliyanın “Spot” portalında Azərbaycanın milli musiqi aləti tar barədə yazılıb



“**B**u musiqi aləti Azərbaycan mədəniyyətində mühüm yer tutur. Tar sonsuzluq formasındadır və Azərbaycan xalqının əvəzsiz irsidir.” cümlələri ilə başlayan məqalədə tar barədə geniş məlumat verilib. Məqalədə tar daha çox Azərbaycan milli irsinin nümunəsi adlandırılırsa da, onun İran, Cənubi Qafqaz xalqlarının mədəniyyətlərində də önəmli yerə malik olması göstərilir. Tar 11 simdən ibarətdir, lakin əvvəllər 5-6 simdən ibarət olub. Bu alət əldə hazırlanır və onun hazırlanma qaydası nəsillərdən -nəsillərə ötürülür. Daha sonra Azərbaycan milli musiqi alətlərinin mahir ustası, eyni zamanda, gözəl tar ifaçısı Mahir Vələdovla müsahibə təqdim olunub. Musiqi aləti ilə bağlı geniş məlumat verən sənətkar deyib: “Tarın hazırlanmasında tut, qoz və findiq ağacından istifadə olunur. Həmçinin UNESCO-nun mədəni irsinə daxil olmuş tarın səsi başağrısı, yuxusuzluq və depressiya kimi narahatlıqların müalicəsində istifadə olunur”.



**Şərəfsiz və
biqeyrət
kimdir?**

RÖVSƏN

rovsen.rasulov@mail.ru

AXCP sədri Əli Kərimlinin “Milli Şura” adından planlaşdırdığı mitinqinin uğursuz alınacağını indidən dərk edərək, aksiyaya söyüş və həqarətlər vasitəsi ilə adam cəlb etmək cəhdləri ictimai rəyin kəskin qınaq hədəfinə çevirilib. Hətta cəbhəçi sədrin sosial şəbəkələrdəki söyüş qrupu vasitəsi ilə onun aksiyasına gəlməyəcək insanları “şərəfsiz” və “biqeyrət” adlandırması müxalifət düşərgəsinin özündə də birmənalı qarşılanmayıb. Məsələn, “facebook”da fəaliyyət göstərən müsavətçi qrup cəbhəçilərə qarşı sərt cavab verərək, Ə.Kərimlinin tarixi şərəfsizlikləri barədə xatırlatmaları da veriblər.

Bu isə hələ mitinq qərarı verilməmiş Müsavat başqanı Arif Hacılinin “NİDA” hərəkatı ilə “Milli Şura”ya birgə aksiya keçirmək təklifinin Ə.Kərimli tərəfindən rədd edilməsindən sonra baş verib. İndi müsavətçilər yapışıblar cəbhəçilərin boğazından ki, bəs birgə mitinq təklifinə nəyə görə rədd cavabı verilib ki, indi də Ə.Kərimli onun aksiyasına qatılmayacaq insanlara söyüş qrupu vasitəsi ilə “şərəfsiz”, “biqeyrət” və hətta “peysər” damğası vurdurmağa cəhdlər göstərir? Haqlı sualdır, əslində...

Əli Kərimlinin sədri olduğu AXCP-də baş verən çoxsaylı binamusluq faktları ki...

Müsavətçilərlə cəbhəçilərin dartsımlarını, didişmələrini qoyuruq bir kənara və realılıqda Ə.Kərimlinin, ona bağlı olan sortunun, əslində, nə qədər şərəfsiz və biqeyrət, eləcə də, peysər olduqlarını əsaslı olaraq sübuta yetirməyə çalışacağıq. Məsələn, Ə.Kərimlinin oğlu Türkel Kərimli qondarma “DQR”-in “prezidenti” Bako Saakyanın oğlu ilə birgə Azərbaycan əleyhinə keçirilən dinləmələrə qatılıb, üstəlik, düşmənin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə əl çalıb və dəstəkləyib. Eləcə də Ə.Kərimlinin sədri olduğu AXCP-də baş verən çoxsaylı binamusluq faktları ki, onlardan yalnız bir neçəsini göstərə bilərik. Məsələn, Azər Əhmədovun baldızının qızı ilə oynadığı seks-video olayı, “Üç palma” restoranıdakı Aqil Xəlil olayı, Qənimət Zahidin yenə də Azər Əhmədovla birgə özbək fahişələri ilə lüt şəkillərinin yayılması, “Azadlıq” qəzetinin keçmiş redaksiyasında fəaliyyət göstərmiş gizli fahişəxana faktı və s. Məgər bütün bunlar şərəfli hallardır mı? Məgər bunların hər biri qeyrətə yazılacaq olaylardır mı? Əlbəttə ki, yox!

Həmin faktların hər birinin özəl şərəfsizlik tarixçələri də var ki, bilavasitə Əli Kərimlinin peysərində xüsusi silinməz izlər buraxıb

Bunların hər biri fakt olaraq qalmaqdadır və həmin faktların hər birinin özəl şərəfsizlik tarixçələri də var ki, bilavasitə Ə.Kərimlinin peysərində xüsusi silinməz izlər buraxıb. İndi Ə.Kərimli buyursun, keçirmək istədiyi mitinqinə qatılmayacaq şəxslərə qarşı söyüş söydürməkdənsə, özünün həmin söyüşlərə nə qədər layiq olduğunu etiraf etsin. Etiraf etsin ki, şərəfsizin də, qeyrətsizin də, peysərin də yekəsi özü və ətrafıdır! Etiraf etsin ki, bu gün o, Gözəl Bayramlıdan, Fuad Qəhrəmanlıdan və s. müavinlərindən yalnız öz xeyri üçün istifadə edir, onların həbsxanalara göndərilməsini əlində bəyraq edərək, əsl şərəfsizlik həyatı sürdürür, əlbəttə ki, öz iyrənc ambisiyalarına xatir!

Beləliklə, ona dəstək verməyən xalqı təhqir obyektinə çevirən Ə.Kərimlinin realılıqda kim olduğunun şahidinə çevrilməkdəyik. Əgər kimlər ki, onun aksiyasına qatılıb ona nökrçilik edəcəksə, demək, Ə.Kərimlinin peysərinə ölçülmüş şərəfsizliyi, mənəviyyatsızlığı, biqeyrətçiliyi, məhz onun özü ilə bölüşməli olacaqlar. Ağılları varsa, özlərinə söydürməsinlər...

Növbəti uğurlu hərbi təlimlər

*İşğalçı ölkə Türkiyə Hərbi-Hava Qüvvələrinin
Azərbaycanda keçirdiyi təlimlərdən vahiməyə düşüb*

Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin hərbi-hava qüvvələrinin iştirakı davamlı olaraq növbəti - “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərini keçirir. Qeyd edək ki, sentyabrın 18-dən 30-dək keçirilən təlimlərdə Azərbaycan və Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri, Mi-35, Mi-17 və Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.



Son illərdə Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri intensiv xarakter daşıyır və işğalçı Ermənistan bundan kifayət qədər narahat olur. Çünki NATO dövləti olan Türkiyənin Azərbaycanla, digər bütün sahələrdə olduğu kimi, hərbi sahədə də sıx əməkdaşlıq etməsi, nəinki adı xəritədən silinmək səviyyəsində qalan Ermənistanı, hətta ona havadarlıq edən qüvvələri də rahatsız edir. Elə Rusiyanın Ermənistandakı hərbi bazasının da Ermənistanla birlikdə hərbi təlimlər keçirməsi də təsadüf deyil.

Azərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, sonuncu hərbi təlimlər bu ilin mayından etibarən Naxçıvanda keçirilmişdi. Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-yə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak etmişdi. Naxçıvanda yaradılan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə planauyğun şəkildə təlimləri başa vurmuşdular. Azərbaycan Ordusunun rəhbərliyi tərəfindən Naxçıvandakı mövqelərimizdən Yerevanı darmadağın etməyə qadir imkanlarımızın olması barədə bəyanatlar o zaman Ermənistanı

ciddi təşvişə saldı. Hərbi ekspertlər də iki qardaş ölkə arasında olan bu əməkdaşlığı yüksək qiymətləndirməklə yanaşı, Qarabağın işğaldan azad edilməsi işində öz töhfəsini verəcəyinə böyük inam olduğunu bildirirlər.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında istənilən sahədə hərbi əməkdaşlıq çox mühüm və əvəzolunmaz amillərdən biridir: “Bu birgə təlimlər zamanı iki ölkənin hərbi-hava qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasətmə tədbirlərinin icrası, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hərbi təlimlərin keçirilməsini doğru siyasət hesab edir: “Bu, doğru siyasətdir. Nəçə ki, Rusiya işğalçı Ermənistanı hərbi nöqtəyi-nəzərdən himayə edir, onunla birgə hərbi təlimlər keçirir, eləcə də, Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirmək haqqı var. Onu da qeyd edim ki, Türkiyə-Azərbaycan Hərbi-Hava Qüvvələrinin birgə təlimləri həm də Rusiya ilə Ermənistanı

gerekli mesajdır”.

Politoloq Arzu Nağıyev isə, mütəmadi şəkildə keçirilən birgə hərbi təlimlərin təqdir olunmasını bildirib: “Bunun ən müsbət cəhəti də, məhz Azərbaycan Hərbi-Hava Qüvvələrinin NATO standartlarına uyğun olaraq döyüş taktikasına yiyələnmək və texnikanın sirlərini mənimsəməkdən ibarətdir. Ümumi təlimlərə gəldikdə isə Naxçıvanda bu il hər iki dövlətin hərbi qüvvələrinin çox uğurlu və genişmiqyaslı birgə təlimləri keçirildi. Yəni son vaxtlar regionda baş verən proseslər, Dağlıq Qarabağ munaqişəsinin həlli istiqamətində aparılan danışıqların effektiv alınması üçün belə birgə güc nümayişi də vacib amildir”.

A.Nağıyev deyir ki, Rusiya hərbi təlimlərdə ermənilərlə eyni səviyyəli tərəfdaş kimi deyil, ikinci dərəcəli qüvvə kimi hərəkət edir: “Əlbəttə ki, Azərbaycan və Türkiyə hərbi təlimləri onları narahat etməyə bilməz. Çünki Azərbaycan öz torpaqlarını azad etmək hüququndan hər an istifadə edə bilər. Bunun üçün vacib olan ordunun döyüş hazırlığıdır ki, bu isə bizdə ən yüksək səviyyədə təşkil olunub”.

Beləliklə, qeyd edilən fikirlər, bir daha təsdiq edir ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, baş tutan birgə döyüş atışlı taktiki təlimlərdən Ermənistanın narahat olmasına kifayət qədər əsasları var. Bütün bunlar aydın şəkildə nümayiş etdirir ki, Qarabağ məsələsində Ermənistan tam dalana dirənir. Belə vəziyyətdə düşmənin üçün ən yaxşı çıxış yolu, təbii ki, məsələnin sülh yolu ilə həllinə nail olmaqdır. Əks halda, Azərbaycanın işğal altındakı ərazilərini güc yolu ilə azad etməyə başlaması Ermənistanın itkilərini artırmaqla yanaşı, düşmənin ölkədə mövcud hakimiyyətə qarşı qiyama da rəvac verə bilər. Çünki Azərbaycan Ermənistan hakimiyyətinə məsələni sülh yolu ilə həll etmək üçün zaman və şans verib. İndi bundan rəsmi Yerevanın istifadə etməsi, ya da Ermənistan üçün dağıntılara səbəb olan müharibəyə hazır olması lazımdır.

RƏFİQƏ HÜSEYNOVA

Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib

Sentyabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli Azərbaycan alimi, BDU-nun ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə bərəlyefinin açılışı olub.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən söhbət açıb. Bildirilib ki,



yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən aldığı bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər.

Rəfiqə Əliyevanın elmi fəaliyyətindən danışan A.Məhərrəmov qeyd edib ki, görkəmli alimin araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənəşdirilməsinə həsr edilib. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənilməsinə yönəlib. Bu tədqiqatları inkişaf etdirmək üçün universitetdə böyük əməkdarlıq və gərgin zəhmət hesabına yeni, müasir bir elm mərkəzi - ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasını yaradıb. Görkəmli alim istedadlı və bacarıqlı gəncləri həmin laboratoriyaya cəlb etməklə ekologiyanın aktual problemləri üzrə aparıcıları tədqiqat işləri ilə onu ölkənin ən qabaqcıl elm mərkəzinə çevirə bilmişdi.

Rəfiqə xanımla bağlı xoş xatirələrini bölüşən rektor onun böyük bir nəslin ən parlaq nümayəndələrindən biri və özündə ən gözəl keyfiyyətləri birləşdirən ziyalı olduğunu xüsusi qeyd edib, akademik

məhsuldar elmi-pedaqoji fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Əməkdar Elm Xadimi fəxri adına layiq görüldüyünü, “Şöhrət” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə görkəmli alimin respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışib. Bildirilib ki, Rəfiqə Əliyeva Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Rəfiqə Əliyeva 450-dən çox elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan görkəmli alimin rəhbərliyi altında iyirmidən çox fəlsəfə və elmlər doktoru yetişib.

“O, həyat və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamışdı. Buna baxmayaraq, akademiya ilə də əlaqəsini kəsmirdi. Rəfiqə xanımın Azərbaycan elmində xüsusi rolu var. Onun zəkasının işığı hər zaman tələbələrinin, övladlarının üstündə olacaq və onları daim xalqa xidmətə ruhlandıracaq”, - deyə A.Əlizadə vurğulayıb.

Akademik Rəfiqə Əliyevanın çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışan təhsil naziri Mikayıl Cəbbarov deyib ki, onun Azərbaycan elm və təhsilinin inkişafında müstəsna xidmətləri var. Rəfiqə xanım bütün həyatını, bilik və bacarığını kimya elmi-

nin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına sərf edib. Elmi araşdırmalarını kimyanın mühüm istiqamətlərindən olan analitik kimyanın aktual problemlərinin həllinə həsr edən Rəfiqə Əliyeva bu sahədə yeni bir elmi məktəb formalaşdırmağa nail olub. Məhz bu məktəbin yetirmələri olan alimlər hazırda kimya elminə öz töhfələrini verməkdədirlər.

Görkəmli alimin Türkiyə, ABŞ, Yaponiya, Rusiya və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etdiyini xatırladan nazir qeyd edib ki, akademik Rəfiqə Əliyeva elminizi daim layiqincə təmsil edib. Onun elmi fəaliyyətinin nəticələri və irəli sürdüyü elmi konsepsiyalar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Onun elmi məqalələri, əsərləri, dərslikləri elm və təhsilimiz üçün əvəzsiz töhfədir.

Sonra BDU-nun kimya fakültəsinin dekani, professor Abdulsəyid Əzizov “Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rəfiqə Əliyevanın müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olduğunu bildirib. Komitə sədri deyib: “O, hərtərəfli və aktiv fəaliyyətinə görə Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi. Bizim komitə ilə sıx əməkdaşlıq edərək öz dəyərli təkliflərini, məsləhətlərini verərdi. Rəfiqə xanım böyük alim olmaqla yanaşı, həm də gözəl ana və həyat yoldaşı idi”.

Sonra Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Əməkdar Jurnalist Flora Xəlilzadə, akademik Vəsim Məmmədliyev, kimya fakültəsinin üçüncü kurs tələbəsi, akademik Rəfiqə Əliyeva adına təqaüddü Emil Qasımov görkəmli alimin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərindən bəhs ediblər.

Ailə üzvləri adından tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirən alimin qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Səvinc Hacıyeva deyib: “İnsan ömrü daimi və sonsuz deyil. Əbədi yaşayan, sonsuz olan insanın əməlləri, gördüyü işlərdir. Anam Rəfiqə Əliyeva bu nöqtəyi-nəzərdən çox xoşbəxt insan idi. O, ömrü boyu yorulmaz fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verib. Çoxsaylı tələbələri bu gün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərirlər və uğurlar əldə edirlər”.



Erməni aşiqləri

RƏFİQƏ

Bu gün AXCP sədri Əli Kərimli ilə sözdə “Milli Şura”nın sədri olan Cəmil Həsənli arasında olan “dostluqdan” danışmaq istədim. O dostluqdan ki, satqıncılıq, “məşənniklik” üstündə qurulan “dostluqdan”. Olmayan şeydən danışmaq özü əbsurdur. Çünki pul xəstəliyi bu kəslərin qanına elə hopub ki, ən əzizlərini belə satmağa hazır olanlardır. Elə yaxın seçki ərafəsində, biz eşidəcəyik ki, Ə.Kərimli ilə C.Həsənli düşmən olublar. Özü də nəyə görə? Əlbəttə ki, pula görə! Düzdür, onların hər ikisinin bir-birinə nə vaxtsa düşmən kəsilməklərinin xalqa və ictimai rəyə heç bir istisi-soyuğu yoxdur və olmayacaq da. Ona görə olmayacaq ki, bunların xalq qarşısında bir qram olsa belə, hörmət-izzətləri yoxdur. Bu, aksiomadır, təbii ki.

Bəs nəticədə nə görəcəyik? Görəcəyik ki, Ə.Kərimli “Milli Şura”nın, C.Həsənli də AXCP-nin maskasını cırıb atacaq ayaqlar altına. C.Həsənlinin Amerikaya getməsi bir yana, orada görüşdüyü insanların hər birinə Azərbaycan haqqında elə ifadələr səsləndirib ki, qarşısında dayananlar, ilk öncə onu erməni biliblər. Sonradan belli olub ki, C.Həsənli erməni deyilmiş, erməni aşığı olan azərbaycanlıymış! Bu isə Ə.Kərimlinin xoşuna getməyib. İndi oturub-durub deyir ki, vay, Cəmilə pul verdilər, mənə qalmadı. Bir də C.Həsənli də nə aldığına Ə.Kərimliyə demir. Təəccüblü nə var ki, satan-satılan neyləməlidir? Bu da növbəti səbəb. Çünki C.Həsənli aldığı erməni pullarından Ə.Kərimliyə bir dram belə vermək fikrində deyil, ağılsız-zad döyül ha!

Və sonuncu səbəb. C.Həsənlinin və Ə.Kərimlinin günü-gündən olan-qalan nüfuzları əriyir. Artıq hər kəs bilir ki, onların agent olmaları ifşa edilib. Hər ikisi ABŞ-ın, Fransasın, İngiltərənin və Almanyanın maraqlarını təmin edən erməni lobbisi üçün çalışırlar. Bir sözlə, pullarını alırlar və işlərin görürlər.

Hələlik C.Həsənli və Ə.Kərimli özlərini hər dəfəsində “yandırırırlar”, agent və xəfiyyə olduqlarını gizlətməkdə acizlik çəkirlər.

Hə, yeri gəlmişkən, bu yerdə səsi-pəsi gəlməyən Rüstəm İbrahimbəyovun əttökən kəlamı düşdü yadıma. Demişdi ki, “Biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər.” Onun həmin ifadələrinin səslənməsindən sonra, “Milli Şura”nın sədri, özünü “professor-tarixçi” hesab edən C.Həsənli, işğalçı Ermənistanın Azərbaycana tarix boyu etdikləri vəhşiliyə göz yumub və İbrahimbəyovun səsləndirdiyi bu cəfəngiyyata haqq qazandırır.

Baxın, bu kəslər pul qarşısında vətəni, millətini, hətta doğmalarını belə qurban verərlər. Ona görə də, sabah yenidən bir-birlərinə düşmən-zad kəsilsələr, heç də təəccüblənməyin!


Tarixi İpək Yolunun bərpası mühüm nailiyyətlər vəd edir

Ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün əlverişli geosiyasi mövqeyə və təbii ehtiyatlara malikdir

Avropa İttifaqının təşəbbüsü ilə 1993-cü il may ayının 3-7-də Brüsseldə keçirilmiş konfransda “Tarixi İpək yolu”nun bərpası prosesinin həyata keçirilməsinə başlandı və Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Azərbaycan, Gürcüstan və Ermənistan üçün TRASEKA proqramı və “Brüssel bəyannaməsi” qəbul olundu.

Proqramın əsas məqsədi, Avropa və dünya bazarına alternativ nəqliyyat marşrutu ilə çıxışı təmin etmək, iqtisadi və siyasi yardım göstərmək, regional əməkdaşlığın genişlənməsinə köməklik göstərmək, beynəlxalq maliyyə qurumlarının - Avropa Yenidənqurma və İnkişaf Bankının, Dünya Bankının cəlb edilməsinə nail olmaq, “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin Transavropa şəbəkəsi ilə inteqrasiyasına kömək etməkdən ibarət idi. Dövlət müstəqilliyimizin məhsulu olan “İpək yolu” strategiyası Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, uğurlu iqtisadi siyasətinin nəticəsidir. Ağır sosial-iqtisadi vəziyyətin hökm sürdüyü, keçmiş təsərrüfat əlaqələrinin qırıldığı, nəqliyyat-iqtisadi blokadanın davam etdiyi, Avropa və dünya bazarına çıxışın olmadığı dövrdə - müstəqilliyin ilk illərində Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı TRASEKA layihəsi və ölkə rəhbərliyinin bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin qorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açdı. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü və kompleks tədbirlər sayəsində “Tarixi İpək yolu”nun bərpası reallaşmaqla, geostrategi və geosiyasi əhəmiyyəti daha da artan Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli ölkəyə - Cənubi Qafqazın lider dövlətinə çevrildi.

Ümummilli Liderin “İpək yolu”nun bərpası istiqamətində müstəsna rolu və xidmətləri, ardıcıl olaraq müxtəlif sazişlərin bağlanması sayəsində əldə edilən nailiyyətlər danılmazdır. Dövlətlərarası yükdaşımanın hüquqi və tarif əsasları, tranzit daşımalarına maksimum kömək göstərilməsi, tariflərin 50 % həcmində azaldılması, yüklərin maneəsiz keçirilməsi, qorunması kimi mühüm məsələlərin öz həllini tapdığı, 1996-cı ilin mayında Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət başçılarının iştirakı ilə Türkmənistanın Sərəxs şəhərində tranzit yükdaşımanın tənzimlənməsi, dəmir yolu nəqliyyatının əlaqələndirilməsi haqqında imzalanan saziş, 1996-cı ilin dekabrında Odessada Gürcüstan, Ukrayna dövlət başçıları ilə Avrasiya



nəqliyyat dəhlizinin yaradılması haqqında imzalanan saziş bu nailiyyətlərin əldə olunmasına zəmin yaradırdı. Həyata keçirilən ən mühüm tədbirlərdən biri 1998-ci il sentyabrın 7-də 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndələrinin, Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Qırğızıstan, Moldova, Rumiya, Türkiyə, Bolqarıstan dövlət başçılarının iştirak etdiyi “Tarixi İpək yolu”nun bərpasına dair konfransın Bakıda keçirilməsi oldu. “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında “Çoxtərəfli Əsas Saziş” və onun beynəlxalq ticarət gəmiçiliyi, gömrük proseduru və sənədlərin işlənməsi üzrə texniki əlavələr haqqında” sənədin imzalanması, həmçinin “Bakı Bəyannaməsinin” qəbul edilməsi konfransda öz həllini tapmaqla yanaşı, Azərbaycanın konfransda əldə etdiyi çox mühüm nəticələrdən biri ondan ibarət idi ki, qəbul olunmuş “Çoxtərəfli Əsas Saziş” ölkə Prezidenti Heydər Əliyevin təkidli tələbi ilə düzəliş edilərək və Ermənistanın tranzit ərazi olduğu təqdirdə nəqliyyatla bağlı saziş və ona edilmiş texniki əlavələrin bütün müddəalarının Azərbaycana tətbiq oluna bilməyəcəyi açıqlanaraq, Ermənistan de-fakto TRASEKA proqramından çıxarıldı.

“İpək yolu”nun bərpası türk xalqlarının ticarət-iqtisadi, mədəni-humanitar və siyasi-diplomatik baxımdan birləşdirir və TRASEKA nəqliyyat dəhlizində genişlənən iqtisadi əlaqələri bu proqrama qoşulmuş türkdilli ölkələrlə aparılan iqtisadi əlaqələrin dinamikası da sübut edir ki, təkcə 2002-ci ildə Türkiyə ilə 156218,7 min dollarlıq idxal, 83396,5 min dollarlıq ixrac, Qazaxıstanla 1410,2 min dollarlıq idxal, 3830,3 min dollarlıq ixrac, Türkmənistanla 119778,4 min dollarlıq idxal, 8667,1 min dollarlıq ixrac, Qırğızıstanla 678,6 min dollarlıq idxal, 1102,2 min dollarlıq ixrac əməliyyatları aparılmışdır.

Ölkə rəhbərliyinin “Tarixi İpək yolu”nun bərpasında strateji məqsədləri əsasən, ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, yük və sərnişinlərin beynəlxalq daşınmasının həyata keçirilməsi, tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması, yükdaşıma müddətinin qısaldılması, nəqliyyat sahəsində

müvafiq siyasətin hazırlanması, daşıma tarifləri və güzəştlərin müəyyən edilməsi, müxtəlif nəqliyyat növləri arasında əlaqələrin tənzimlənməsi, yük və sərnişin daşımaları üzrə tariflər sahəsində uyğunlaşdırılmış siyasətin aparılması, daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənilməsi, hazırlanmasından ibarətdir.

Təmali Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş “Tarixi İpək yolu”nun bərpası strategiyası Prezident İlham Əliyev tərəfindən dəstəklənir və uğurla davam etdirilir. 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə birgə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Anlaşma Memorandumu bu strategiyayı uğurla davam etdirdiyinin bariz nümunəsidir. Xüsusilə, qeyd etmək lazımdır ki, 25 ilə yaxın bir dövr ərzində iki ölkə arasında ticarət dövriyyəsi 500 dəfə artaraq 1,5 milyon dollardan 770 milyon ABŞ dollarına çatıb.

Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Cənab Prezident həmişə ölkələrə, insanlara fayda verəcək, regionda planlaşdırıla bilən, sabitliyi artıran və regionumuzda yaşayan bütün insanlar üçün bərabər imkanlar yaradan layihələrə başlamaq və onlarda iştirak etmək niyyətində olduğunu bəyan edib və bu istiqamətdə ölkəmiz tərəfindən görülən işlərdən danışib.

Göründüyü kimi, “Tarixi İpək yolu”nun bərpası strategiyası hal-hazırda da uğurla davam etdirilir və təkcə yük daşımaları deyil, bütün sahələrdə öz töhfəsini verəcəyi labüddür. Məşhur Norveç tədqiqatçısı Byörn Veqqenin təbircə desək, “Azərbaycan dünyada ən böyük yol ayrıdır” və Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün əlverişli geosiyasi mövqeyə və təbii ehtiyatlara malikdir. Ölkəmizin bu mövqedən səmərəli istifadə etməsi üçün, məhz “Tarixi İpək yolu”nun bərpası strategiyası xüsusi önəm daşıyır.

İnam Hacıyev

Tanınmış alim-geofizik

Bu il tanınmış alim-geofizik, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Əliyevin anadan olmasının 70 illə tamam oldu. Radioaktivlik, radioaktiv sahələrin geoloji quruluşla əlaqəsinin öyrənilməsi, neft-qazlı ərazilərin radiometriyası və neft-qaz yataqlarının birbaşa radiometrik üsulla axtarışı, dərin qırılmaların aktivliyinin qiymətləndirilməsi, tibbi geologiya və ekoloji geologiya problemləri üzrə tanınmış alim Əliyev Çingiz 21 avqust 1947-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra o, M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub və 1970-ci ildə ali məktəbi dağ geofizik mühəndisi ixtisası üzrə bitirmişdir.

1971-75-ci illərdə Ç.S.Əliyev Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda böyük laborant, mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır.

1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi, laboratoriya rəhbəri, 2003-cü ildən baş elmi işçi, 2006-cı il mart ayının 27-dən “Geoloji mühitin radiometriyası” şöbəsinin rəhbəri vəzifəsində işləyir.

1985-ci ildə Ç.S.Əliyev “Aşağı Kür çökəkliyinin qamma sahələrinin qırılma tektonikası və neftqazlılıqla əlaqədar tədqiqat” mövzusunda dissertasiya işini müdafiə edərək, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsi adına layiq görülüb. 1994-cü ildə isə o, “Azərbaycanın depressiya zonalarının radioaktiv sahələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Onun əsas elmi nəticələrinə Azərbaycanın depressiya zonalarının təbii radioaktivliyinin öyrənilməsi, mezo-kaynozoy kompleksi süxurlarının qamma-şüalanmasının normal fonunun şkalasının tərtibi və geoloji sərhədlərin müəyyən edilməsi, Azərbaycanın müxtəlif ərazilərinin 1:200000 miqyasda və Azərbaycan ərazisinin 1:1000000 miqyasda təbii radioaktivlik xəritələrinin tərtibi, Azərbaycanın palçıq vulkanlarında radon və metan qazları axınının seysmiklik ilə əlaqəsinin təyini və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir.

Ç.Əliyev Saatlı dərין quyusunun 3540-8150 m intervalının vulkanogen dağ süxurlarının qamma-spektrometrik tədqiqat nəticələrinə əsasən, radioaktiv elementlərinin paylanma modelini tərtib etmiş və radiogen istiliyin depressiya zonalarındakı ümumi istilik axınında rolunu qiymətləndirmişdir. O, yeni elmi istiqamət olan radiostratigrafiyanın yaradıcılarından biridir. Onun Azərbaycanın mezo-kaynozoy kəsilişi üçün tərtib etdiyi süxurlarının təbii radiasiya fonu şkalası geoloji sərhədlərin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Ç.Əliyev tərəfindən həm də Böyük Qafqazın Azərbaycan hissəsinin seysmoaktiv zonalarında radiomonitorinqin metodik əsasları hazırlanmışdır. Tektonik pozulma zonalarının və onların aktivliyinin təyin edilməsi məqsədi ilə Ç.Əliyev rəsonal radiometrik və geofiziki üsullar kompleksinin seçilmə meyarlarını hazırlamışdır.

Alim Azərbaycanda yeni elmi istiqamət olan tibbi geologiyanın banisidir. Bu istiqamət üzrə aparılan tədqiqatlar nəticəsində, ilk dəfə olaraq, Azərbaycan ərazisi üçün “Radonun həcmi aktivliyinin paylanma xəritəsi” tərtib edilmişdir və bu xəritə Avropanın radon xəritəsinə daxil edilmişdir.

Alimin tərtib etdiyi “Azərbaycanın dağ süxurlarının təbii radioaktivliyi”, “Abşeron yarımadasının dağ süxurlarının təbii radioaktivliyi”, “Azərbaycan ərazisində radonun həcminə görə aktivliyinin paylanması” və “Abşeron yarımadasında radonun həcminə görə aktivliyinin paylanması” xəritələr 2014-cü ildə nəşr olunmuş Azərbaycan Respublikasının Milli Atlasına daxil edilmişdir.

Ç.Əliyev Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirilən “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nın rəhbəridir. O, çoxsaylı yerli və beynəlxalq qrant və layihələrin rəhbəri və iştirakçısı olmuşdur.

Ç.Əliyev respublikanın və xarici ölkələrin elmi jurnallarında çap olunmuş 190 elmi əsərin, 3 kollektiv monoqrafiyanın, dərslük və metodik vəsaitlərin müəllifidir. Onun tədqiqatlarının nəticələri beynəlxalq konfranslarda dəfələrlə dinlənilmiş və maraqla qarşılanmışdır.

Ç.Əliyev 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının, Beynəlxalq Ekoenergetika Akademiyasının və Polşa Beynəlxalq Radon Mərkəzinin üzvüdür. O, 2 fəlsəfə doktoru hazırlamışdır, hal-hazırda isə 2 dissertantın elmi rəhbəridir. Ç.S.Əliyev 1984-cü ildən təhsil sistemində çalışmış və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika” kafedrasının professorudur.

Fəxrəddin Qədirov,
AMEA-nın Yer Elmləri bölməsinin
akademik-katibi, akademik

Paytaxt Bakı MDB məkanının ilk üç şəhəri sırasında

Xarici ölkələrdən turistləri qarşılamaq və lazımı səviyyədə yerləşdirmək imkanına malik olan Azərbaycanda beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, yeni turizm zonaları yaradılıb. Bölgələrdə, xüsusilə də, paytaxt Bakıda brend şəbəkələrə aid bir neçə üçulduzlu, dördüldüzlü, beşulduzlu hotellərin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Sheraton”, “Hyatt”, yeni dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunsa da, reallıq odur ki, Bakı belə-belə otelləri ilə də tanınır. Bakıda beşulduzlu hotellərin sayı durmadan artır. Təbii ki, belə hotellərin paytaxtımızda olması Azərbaycana gələn turistlərin marağının artmasına səbəb olur.



Ölkəmizin turizm sahəsindəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Ölkəmizin turizm imkanları dünya mətbuatında işıqlandırılır, televiziya kanallarında nümayiş olunur. Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio və digər şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak edən Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında reklam çarxları yayımlanır. Bir çox dünya dillərində müxtəlif nəşr və poliqrafiya məhsulları buraxılır. Azərbaycanın turizm şirkətləri beynəlxalq turizm sərgilərində çıxış edərkən, müxtəlif ölkələrin turizm şirkətləri ilə müqavilələr bağlayırlar.

Görülən işlərin məntiqi olaraq, ilbəil dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutan turistlərin sayında artım müşahidə olunmaqdadır. Bu artım özünü daha çox sərhədyanı ölkələrdən - Rusiya, Gürcüstan, İran və Türkiyədən gələn turistlərin sayında göstərməkdədir. Son illərdə Azərbaycana Yaponiya, Çin, Birləşmiş Ərəb Əmirliklərindən və başqa dünya ölkələrində də turistlər gəlməyə başlamışdır. Bu günlərdə Azərbaycanın paytaxtı Bakının populyarlığına görə MDB məkanının ilk üç şəhəri sırasında yer alması da əbəs deyildi. Belə ki, “TurStat” analitik agentliyinin 2017-ci ilin payızında səyahətlər üçün turistlər arasında populyar olan MDB şəhərlərini müəyyən edərkən bu üzə çıxıb. Bakı, Minsk, Astana, Almatı, Daşkənd, Aşqabad, Kiyev kimi şəhərlərlə bərabər, bu ilin payızında turistlər arasında populyar olan ilk on şəhərdən biri sayılıb. Reyting otellərdə turistlər üçün nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlilinin nəticələri əsasında tərtib edilib. “TusStat”ın məlumatına görə, payızda turistlər Bakıya, orta hesabla, üç gün müddətinə gəlirlər və yaşamaq üçün gündə 78 dollar xərcləyirlər.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda turizm sahəsi inkişafdadır və görülən işlər ölkəmizi xarici turistlər üçün istirahət məkanına çevirib.

NƏZAKƏT

“Hay-küy əsassızdır və mənasızdır”

“QHT-lər haqqında qanuna əlavə və dəyişikliklərin edilməsinə normal baxmaq lazımdır”

Məlum olduğu kimi, Milli Məclisin payız sessiyasında QHT-lər haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yeni dəyişiklikdə QHT-lərin qeydiyyatı, onların maliyyə hesabatı verməsi və digər məsələlər öz əksini tapacaq. Çox maraqlıdır ki, dağdıcı müxalifətin təsir dairəsində olan siyasiləşmiş QHT-lər nəzərdə tutulan bu dəyişikliklə bağlı hay-küy salır və müəyyən bəyanatlar səsləndirirlər. Söhbət etdiyimiz müsahiblərimiz isə istənilən qanun qəbulunun demokratik prinsiplərə əsaslandığını və bu baxımdan QHT-lərlə bağlı qanunda nəzərdə tutulan dəyişikliyin vətəndaş institutlarının mənafeyinə xidmət edəcəyini qeyd etdilər.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:

- QHT-lər haqqında qanunvericiliyə dəyişikliklər və ya əlavələr edilməsi ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilməsi bu sahədə hüquqi bazanın daha da mükəmməlləşməsi zərurətindən irəli gəlir. Zaman keçir, cəmiyyət inkişaf edir, dünyada yeni çağırışlar ortaya çıxır və hər bir sahədəki qanunvericiliyin təkmilləşdirilməsinə və yeniləşməsinə ehtiyac duyulur. Bu baxımdan, QHT-lər haqqında qanuna əlavə və dəyişikliklərin edilməsinə normal baxmaq lazımdır. QHT-lərin qeydiyyat məsələləri ilə bağlı yeniliklər qanuna daxil ediləcək, həmçinin, QHT-lərin maliyyə hesabatları ilə bağlı boşluqlar qanunda əks olunacaq. Burada qeyri-adi və ya gələcəkdə QHT-lərin fəaliyyətinə mane olacaq hansısa nüanslar görmürəm, əksinə, onların fəaliyyətlərini tənzimləyəcək hüquqi normaların daha çevik və işlək olacağını düşünürəm. Müxtəlif siyasi dairələrin, xüsusilə, radikal müxalifətə yaxın olan QHT-lərin məsələni mənfi cəhətlərlə təqdim etmələrinə dair onu deyə bilərəm ki, bu tip QHT-lər illərdir xaricdən və mənbəyi qaranlıq olan donorlardan müxtəlif maliyyə vəsaitləri alırdılar, aldıqları xeyli “ağır” miqdarda olan maliyyənin hesabatlılığı ilə bağlı pərakədilik mövcud idi. Bu da həm ölkəyə müəmmalı və qaranlıq mənbələrdən maliyyələrin gəlməsinə gətirib çıxarırdı. İndi bunlar qanunla tənzimlənir, qanunvericilik bu vəsaitlərin nə dərəcədə şəffaf olmasını müəyyən etməyə imkan yaradacaq. Əlbəttə, qanunvericiliyə ediləcək dəyişikliklər yuxarıda qeyd etdiyim QHT-lərin qaranlıq fəaliyyətlərini məhdudlaşdırır və onların hay-küylərinin də kökündə bu dayanır.



Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vəlif Məvsümov:



- Milli Məclisin payız sessiyasında QHT-lər haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulması QHT-lərin xeyrinə olacaq. Çünki vətəndaş cəmiyyətinin inkişafı, dövlət strukturlarının və idarə etmənin də inkişafına xidmət göstərir. Demək olar ki, dövlət qurumları, mütəmadi olaraq, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edir. Nə qədər ki, bu əməkdaşlıq sıx olarsa, o qeyri-hökumət təşkilatlarının problemləri də aradan qalxacaq.

Müxalifətin təsir dairəsində olan siyasiləşmiş QHT-lər nəzərdə tutulan bu dəyişikliklə bağlı hay-küy salması və müəyyən bəyanatlar səsləndirmələri gözlənilən bir haldır. Çünki vətəndaş cəmiyyətinin inkişafı və dövlət orqanları ilə əməkdaşlığı müxalifətin təsiri altında olan bəzi QHT-lərə sərf etmir. Ona görə sərf etmir ki, QHT-lər haqqında qanuna əlavə və dəyişikliklərin edilməsinin əsas istiqaməti, məhz maliyyə hesabatlarının vaxtılı-vaxtında digər məsələlər əks olunur. Müxalif QHT-lər digər xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlığa daha çox üstünlük verirlər, nəinki öz dövlətimizlə. Bu baxımdan, yeni dəyişikliklər siyasiləşmiş QHT-lərdə ciddi narahatlıq yaradır. Amma hay-küy əsassızdır və mənasızdır. Qanun Milli Məclisin növbəti sessiyasında qəbul ediləcək.

GÜLYANƏ

Nizami rayonunda YAP-ın 25 illiyi münasibətilə kütləvi futbol yarışlarına start verildi



Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Nizami rayon icra hakimiyyəti, YAP Nizami rayon təşkilatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Nizami rayon sosial-ictimai maarifləndirmə ictimai birliyi birgə 10-16 yaş kateqoriyalı uşaqlar və yeniyetmələr arasında kütləvi futbol yarışlarına start verib.

Yarışın hazırlıq görüşündə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov partiyanın yaranması tarixindən, eləcə də yubiley münasibətilə keçiriləcək tədbirlərdən söz açıb. Aparat rəhbəri qeyd edib ki, YAP siyasi-ictimai və ideoloji işlərlə yanaşı kütləvi idman



tədbirlərinin keçirilməsi işinə də dəstək verir. Partiyamız gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişməsi və dövlətin gənclər siyasətinə dəstək məqsədilə ənənəvi olaraq bu cür kütləvi idman tədbirləri təşkil edir.

AFFA-nın rəsmisi, Kütləvi futbolun koordinatoru, millinin keçmiş qapıçısı Cahangir Həsənzadə isə yarışın təşkili qaydaları haqqında danışdı.

Təxminən 3 min nəfərin iştirak edəcəyi yarışlarda peşəkar məşqçilərin, futbolçuların dəstəyi ilə futbol həvəskarları üçün master-klaslar təşkil olunacaq. Həmçinin, yarışların final mərhələsində ayrı-ayrı klubların nümayəndələri, məşqçiləri də iştirak edəcək ki, burada da məqsəd həvəskar və qabiliyyətli futbolçuların peşəkar futbol həyatına qatılmasına həvəsləndirilməsi olacaq.

Sonda AFFA-nın nümayəndələri sualları cavablandırıb və yarışlara start verilib.

Qeyd edək ki, seçmə mərhələlərdən sonra noyabr ayında yarışın finalı baş tutacaq, qaliblər mükafatlandırılacaq.

R.HÜSEYNOVA

21 sentyabr 2017-ci il

“...Artıq SOCAR həm ölkə daxilində, həm xaricdə fəal iş aparır, böyük investisiyalar qoyur.” Ölkə Prezidenti İlham Əliyevin bu sözlərinin üz qabığında yer aldığı “İki sahil” qəzetinin Neftçilər Gününə həsr etdiyi xüsusi buraxılış işıq üzü görüb. 240 səhifəlik “Xüsusi buraxılış” Azərbaycan neft-qaz sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

“Əsrin müqaviləsi”ndən ötən 23 illik tarixi yol Azərbaycanın qazındığı uğurların təqdimatı kimi dəyərləndirilir. “Xüsusi buraxılış”ın birinci səhifəsində qeyd edilən Ulu Öndər Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq” fikirləri bu təqdimatın əsasını təşkil edir. Növbəti səhifədə 23 illik yolun zərurətə çevirdiyi yeni Sazişin imzalanması mərasimində ölkə Prezidenti İlham Əliyevin çıxışı yer alıb. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır” söyləyən Prezident İlham Əliyev bu fikri də böyük inam və qətiyyətlə bildirmişdir ki, bu mərasim, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyəsi yaşayır və yaşayacaq.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq münasibətlər sisteminə də yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin Azərbaycanı aid hissəsində yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarının neft-qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan bu mühüm saziş Azərbaycanın dünya iqtisadi sistemində inteqrasiyasında əhəmiyyətli rol oynadı. “Xüsusi buraxılış”ın ana xəttini təşkil edən bu inkişaf fonunda keçmişə nəzər salmağa bir zərurət duyularaq, “Yeni əsrin müqaviləsi”nə yol açan əsas məqamlara diqqət yönəldilir.

Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Məhz Ulu Öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə “Neftçilər Günü”nün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Bu fikir SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnaq Abdullayevin Neftçilər Günü münasibətilə təbrikində də əksini tapıb ki, həmişə olduğu kimi, bu il də peşə bayramını sonsuz iftixar hissi və böyük ruh yüksəkliyi ilə



“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

qarşılayırıq. Ölkə Prezidenti İlham Əliyev bir neçə gün əvvəl “Yeni əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin davamlı inkişafında xüsusi rolunu vurğuladı.

Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin “...Bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropa-nın enerji xəritəsini böyük dərəcədə dəyişmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir” fikirlərinin yer alması da səbəbsiz deyil. Bugünkü uğurlarımız Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. Dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərindən sonra TAP, TANAP və “Cənub Qaz Dəhlizi” layihəsinin icrası Azərbaycanın beynəlxalq münasibətlər sisteminə etibarlı tərəfdaş, təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınmasının təsdiqidir.

“Xüsusi buraxılış”, ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı ba-

rədə dolğun təəssürat yaradır. Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Yeni əsrin müqaviləsi” ilə iki milyard ton Azərbaycan neftinə doğru”, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun “Ölkəmizin həyata keçirdiyi neft-qaz layihələri regionda təhlükəsizlik, sabitlik və inkişafın təminatçısıdır”, sərmayələr və marketing üzrə vitse-prezident Elşad Nəsirovun “SOCAR dünya miqyasında uğurlu investisiya layihələri reallaşdırır”, emal üzrə vitse-prezident David Məmmədovun “SOCAR regionda mühüm emal və neft-kimya layihələrinin müəllifidir”, vitse-prezident Mikayıl İsmayılovun “Əsrin müqaviləsi” ilə əsas qoyulan dinamik inkişaf uğurla davam edir”, sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun “SOCAR mühüm sosial-iqtisadi layihələrə öz töhfələrini verir”, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun “Neft kapitalının insan kapitalına çevrilməsi iqtisadi inkişafın rəhnidir”, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanovun “SOCAR-ın ixrac imkanları uğurla genişlənir”, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin “SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi layihələr və əldə olunan nailiyyətlər”, strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun “SOCAR-ın strateji inkişaf layihələri Azərbaycanın bu gününün və gələcəyinin enerji təhlükəsizliyinin təminatçısıdır”, geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram

Hüseynovun “Geoloji elmlərin neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsində rolu”, yataqların işlənməsi üzrə vitse-prezident Yaqar Lətifovun “SOCAR-da son nəsill qazma avadanlıqları vasitəsilə həyata keçirilən əməliyyatların çox hissəsi avtomatlaşdırılıb”, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun “Məqsədimiz Bakı Ali Neft Məktəbini bütün dünyada tanıtmaktır”, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəhangir Əliyevin ““Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi və sosial uğurlarımızın təməli qoyuldu”, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun “Neft və qaz hasilatının sabit saxlanılması və yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülür”, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin ““Azəriqaz” İstehsalat Birliyi çəvik və problemləri operativ həll edən quruma çevrilib”, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin “Modernizasiya və yeni qurğuların tikintisi kimya sənayesinin gələcəyinə hesablanmış uğurlu layihələrdir”, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəlinin “Ölkəmizin dəniz və quru sahələrində axtarış və istismar qaz-

Paşayevin “Qaz Emalı Zavodunun kollektivi 2017-ci ili də müsbət texniki-iqtisadi göstəricilərlə başa vuracaq”, Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin “Təhlükəsizlik tədbirlərinə xüsusi önəm verilir”, Sosial İnkişaf İdarəsinin rəisi Qasımov İbrahimovun “Neftçilərin sosial ehtiyaclarının daha dolğun ödənilməsi prioritet vəzifədir”, Ekologiya İdarəsinin rəisi Azər Əliyevin “Enerji strategiyası və davamlı ətraf mühit idarəçiliyi”, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun “SOCAR peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirir”, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevin “Görülən işlər bizi qarşıdakı hədəflərə daha da yaxınlaşdırır”, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin rəisi Telman Məhəmmədovun “Əməyin təşkilinin əsas elementlərindən biri əməyin normallaşdırılmasıdır”, “Neftçi İdman Klubu” İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri, MOK-un İcraiyyə Komitəsinin üzvü Sadiq Sadiqovun “ Azərbaycanın İslamiadanın qalibi adını qazanmasında klubumuzun böyük rolu oldu”, Fontana Qarşı Dağmədən-xilasətmə Hərbi-ləşdirilmiş Hissəsinin rəisi Aqil Məmmədovun “Açıq neft və qaz fontanlarının ləğvimi ilə təcrübəli

ma işləri uğurla icra edilir”, “Neft-qaz tikintisi” Trestinin müdiri Mirkəzım Abasovun “Neft-qaz sənayesi üzrə yerli və beynəlxalq əzəmiyyətli tikinti layihələri uğurla reallaşdırılır”, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun “Heydər Əliyev adına NEZ-də yenidənqurma işləri aparılmaqla müasir texnologiyalar qurğular inşa ediləcək”, Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovun “Quru və dəniz yataqlarında uğurlu geofiziki və geoloji tədqiqatlar aparılır”, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin “Cənub Qaz Dəhlizi” bütün regionun enerji xəritəsinə dəyişəcək”, Neft Kəmərləri İdarəsinin rəisi Vəlif Əmirovun “Neftin nəqli müasir tələblərə və beynəlxalq standartlara uyğun aparılır”, Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədovun “İxrac əməliyyatlarının səmərəliliyinin artırılması başlıca vəzifədir”, “Neftqazləmitedqicatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun ““Neftqazləmitedqicatlayihə” İnstitutu neft emalının inkişafında xüsusi xidmətlər göstərilib”, Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfiqarovun “Müasir nəqliyyat və xüsusi texnika vasitələrindən istifadə daim diqqət mərkəzində saxlanılır”, “Qaz İxrac” İdarəsinin rəisi Qağaməli Seyfullayevin “Magistral qaz kəmərləri sahələrinin müasirləşdirilməsi və yenidən qurulması davamlı şəkildə həyata keçirilir”, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanovun “SOCAR və onun struktur bölmələrinə beynəlxalq standartlara uyğun xidmət göstərilir”, Qaz Emalı Zavodunun direktoru Aqşin

mütəxəssislər məşğul olur”, və “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin “23 illik yol yeni “Əsrin müqaviləsi”nin təməlinə çevrildi” məqalələrində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı işıqlı yol və bunun zərurətə çevirdiyi “Yeni əsrin müqaviləsi”nin perspektivləri geniş təhlil olunur.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxliyi və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” fikri ilə “Xüsusi buraxılış”a sonluq verilməsi də təsadüfi deyil. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə bugünkü reallıqlarımızın əsasıdır. Ulu Öndər Heydər Əliyevin neft amilindən istifadə edərək, iqtisadiyyatımızın inkişafı istiqamətində atdığı önəmli addımlar uzaqgörən siyasətinin tərkib hissəsi idi. Bu gün neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu isə, öz növbəsində, işsizliyin, yoxsulluğun, məşğulluq probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi deməkdir. Prezident İlham Əliyevin, hər zaman bildirdiyi kimi, həyata keçirilən siyasətin önündə Azərbaycan vətəndaşı dayanır.

“Xüsusi buraxılış”da bu məqamlar öz əksini tapmaqla, bu inam da ifadə edilir ki, yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın davamlı və dayanıqlı inkişafı qaçılmazdır.

Tofiq Kazimov haqqında xatirələrim

1961-ci ildə mən Mirzə Əliyev adına Teatr İnstitutunun mədəni-maarif fakültəsinə daxil oldum. Rejissorluq və aktyorluq sənətini Rza Sarabski tədris edirdi. Hansı kurslarda rejissorluq fənni keçirilirdisə, gedib müəllimdən icazə alıb, həmin dərslərdə iştirak edirdim.

Bir gün mənim rejissorluğa olan həvəsimi hiss edən respublikanın xalq artisti, görkəmli rejissor Tofiq Kazimov mənə dedi ki, görürəm, bu sənətə böyük sevgin var. Gəl səni Akademik Dram Teatrına səhnə fəhləsi işinə düzəldim, özün də rejissorların məşqlərində iştirak et. Bu, gələcək həyat yollarında sənin rejissor kimi yetişməyinə böyük kömək olar. Sabahısı gün Akademik Dram Teatrına gəldim. Tofiq müəllim məni teatrın direktoru Əliheydər Ələkbərovun yanına apardı və istəyimi ona çatdırdı. Əliheydər müəllim teatrın quruluş-hissə müdiri Həsən Mirzəyevi yanına çağırıb, ona mənim səhnə fəhləsi əmrimi verdirdi. Həmin gün mənim ömrümdə ən fərəhli bir gün oldu, sevincimin həddi-hüdudu yox idi.

Teatrın baş rejissoru Mehdi Məmmədov Mehdi Hüseynin "Alov" tamaşasını hazırlayırdı. Əşrəf Quliyev Mirzə Fətəli Axundovun "Hacı Qara", Tofiq Kazimov isə Şıxəli Qurbanovun "Əcəb işe düşdük" pyeslərinin məşqlərini davam etdirirdilər. Mən gəlib zalın ən axırncı cərgəsində oturaraq, saatlarla rejissorların məşqlərinə baxıb, bu sənətin inceliklərini öyrənirdim. Təbii ki, o böyük aktyor heyəti ilə hər gün görüşmək, dünya səviyyəli aktyorların oynuna baxmaq mənim üçün mənəvi qida idi. Beləliklə mən, 2 il teatrda rejissor sənətini öyrənməklə özümü teatrda tam rejissor kimi görürdüm. Baxmaya-raq ki, mədəni-maarif fakültəsini bitirdim. Ancaq mən Cəlil Məmmədqulu-



zadə adına Musiqili Dram Teatrına rejissor qəbul etdilər. Bu işdə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Sübhü Kəngərlinin mənə böyük dəstəyini və inamını hiss etdim. İlk quruluş verdiyim X.Əlibəylinin "Dovşanın ad günü" uşaq tamaşası çox uğurlu alındı. Bakıdan tamaşanı qəbul etməyə gələn nümayəndə tamaşa haqqında xoş sözlər danışdı.

Mən B.Vahabzadənin "İkinci səs" pyesini hazırlamalı idim. Bunun üçün Bəxtiyar müəllimlə görüşməyim lazım idi. Akademik Teatra Tofiq müəllimin yanına gəldim, ondan bəzi məsləhətlər alıb bir həftəliyə Moskvaya gedəcəyimi söylədim. Tofiq müəllim mənə məsləhət gördü ki, Moskvada mütləq Taqanka teatrına gedim tamaşalara baxım. Denisovun, Lyubimovun, Efrosun quruluşları ilə tanış olum.

Moskvada hər gün həmin teatrda tamaşalara baxırdım və bizim rejissorlarla Moskva rejissorlarının fərqi araşdırırdım. Moskvadan gələn kimi, Tofiq müəllimlə görüşdüm. Onun ilk sualı bu oldu: bizim rejissorlarla Moskva rejissorlarını necə qiymətləndirdin? Dedim ki, Tofiq müəllim, valah, sizdən başqa heç bir azərbaycan-

lı rejissor Moskva teatrlarında tamaşa hazırlaya bilməz. Çünki onlarda güclü dinamika vardı. Moskva artistləri Mehdi Məmmədovun pauzalarına dözmə bilməzlər. Mənim bu sözlərimə o, güldü. Bu görüşdən xeyli keçmişdi. Bir gün dostum bəstəkar Nəriman Məmmədovgilə gəlmişdim. Gördüm Tofiq müəllim də bunlardadır. Çox sevindim. Nəriman Məmmədov dedi ki, Tofiq müəllim "Muradın kələkləri" pyesini yazıbdir, musiqisini mən yazıram. Sumqayıt Dövlət Teatrında tamaşaya qoyulacaq. Bu hadisədən iki ay keçmişdi. Nəriman Məmmədov mənə dedi ki, vaxtın varsa, gəl Bakıya tamaşaya birlikdə baxaq, çoxlu musiqi nümrələri yazmışam. Mən Bakıya gəldim, Sumqayıt teatri çox maraqlı tamaşa hazırlamışdı. Tofiq müəllim çox sevindi. Tamaşadan sonra bir nəfər Tofiq müəllimə yaxınlaşıb dedi: Tofiq müəllim, sizə qonaqlığı mən verəcəm. Yaxındadır, 1959-cu ildə siz "Moskviç" markalı təzəcə avtomobil almışdınız. Mənim atam səhlənkarlıq edib, arxadan sizin maşınınızı zədələmişdi. Onun qonaqlığını mən oğlu verəcək. Teatrın kollektivi həmin qonaqlığı sonrakı vaxta saldılar. Özləri gözəl süfrə hazırladılar. Tofiq müəllim Nəriman Məmmədovun musiqisindən o qədər razı qalmışdı ki, Akademik Teatrda hazırladığı "Karıxmış Sultan" pyesini ona həvalə etmişdi. Heyif ki, Azərbaycan Teatrı belə böyük istedad sahibini tezliklə itirdi. Səhnəmizə müasirlik gətirən o gözəl quruluşları ilə tamaşaçıları sevindiren, gənc aktyor nəslinin yetişməsində əvəzsiz xidmətləri olan böyük sənətkar Tofiq Kazimovun yeri həmişə görünməkdədir.

RAMİQ MUXTAR,
şair-dramaturq,
Prezident təqaüdçüsü

BSU daha iki xarici universitetlə əməkdaşlığa başlayıb

Bir neçə gündür ki, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, filologiya üzər fəlsəfə doktoru, dosent Yaşar Alxasov Çerniqov Milli Texnologiya Universitetinin rəhbərliyinin dəvəti ilə bu şəhərdə işgüzar səfərdədirlər.

BSU nümayəndələrini Çerniqov Milli Texnologiya Universitetinin rektoru və elmi işlər üzrə prorektor qarşılayıb, proqram barədə qonaqlara ətraflı məlu-



mat verib. Azərbaycan nümayəndələri səfərin ikinci gününü "Art dvor" sosial layihəsinin təqdimatında iştirak edib və yerli mətbuata müsahibələr veriblər.

BSU nümayəndələri Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Mədəni-Tədris Mərkəzinin və ÇMTU nəzdində Bazar Günü Azərbaycan Məktəbinin açılışında iştirak ediblər. Həmin tədbirdən sonra Bakı Slavyan Universiteti ilə Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə və BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

ZÜMRÜD

Ötən il 164,6 min qadın dünyaya körpə gətirib

Ötən il Azərbaycanda 158,1 min qadın dünyaya körpə gətirib. Müqayisə üçün deyək ki, 2013-cü ildə 171,5 min, 2014-cü ildə 168,9 min, 2015-ci ildə 164,6 min qadın dünyaya uşaq gətirmək üçün müalicə müəssisələrinə müraciət edib. AZƏRTAC xəbər verir ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin nəşr etdiyi məlumat kitabında dərc edilib. Keçən il ərzində 34,6 min qadın abort üçün ginekoloqlara üz tutub. İl ərzində 10,5 min qadın mini abort, 60 nəfər dərman vasitəsilə dünyaya övlad gətirməkdən imtina edib.

Özbəkistanın uchildiz.uz portalı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyəti haqqında material yayıb

Daşkənddəki uchildiz.uz portalı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyəti haqqında rus dilində material yayıb.

Yazıda bildirilir ki, bu ilin yanvar-avqust aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 2,7 milyon səfəsinə xidmət edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur. Bu ilin sonunadək isə 3,5 milyon səfəsinə xidmət edəcəyi gözlənilir, bu isə rekord göstəricidir. Qeyd olunur ki, Bakıdan ən çox səfəsin axını Moskva, İstanbul, Dubay, Kiyev və Tehran şəhərlərinə olub, ilin əvvəlindən bu is-

tiqamətlərdə 1,34 milyon səfəsin daşınıb. Bakı aeroportu dünyanın 29 aviasiya şirkətinə 53 istiqamət üzrə xidmət göstərir.

Yazıda bildirilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu gözəlliyi, dizaynı, xidmətin səviyyəsinə görə beynəlxalq standartlara cavab verir və coğrafi mövqeyinə görə regionda Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayır. Materialda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında da danışılır, vurğulanır ki, bu dəhşiz Özbəkistan üçün də böyük əhəmiyyət daşıyır.



Azərbaycan Dillər Universitetində görüş keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetdə keçirilən "DaF-Unterricht im Stadium" ("Təhsildə alman dili xarici dil kimi") adlı beynəlxalq elmi-metodik seminarın Almaniya, Qazaxıstan, Özbəkistan və Çeçenistandan olan iştirakçıların qəbul edib. Qonaqları ADU-da görməkdən məmnun olduğunu bildiren Kamal Abdulla yüksək səviyyədə olan münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

"Kitabi-Dədə Qorqud" və "Nibelunq nəğmələri" dastanlarının müştərək öyrənilməsi, birgə tədqiqat obyektinə çevrilməsi istiqamətində çox ciddi işlər görüldüyünü xatırladan rektor bu araşdırmaların bundan sonra daha ciddi şəkildə davam edəcəyinə inan-dığını söyləyib.

Kamal Abdulla alman şərqşünası, türkoloqu və diplomatı H.Fridrix fon Ditsin "Kitabi-Dədə Qorqud" dastanının əlyazmasını aşkarlayaraq dünyaya tanıtmaqda misilsiz rolun olduğunu bildirərək yada salıb ki, "Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünası tərəfindən üzə çıxarılması, alman dilinə ilk tərcüməsi, nəşr edilməsi, eləcə də dünya elm aləminə tanidilməsinin 200 illiyilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci ildə imzaladığı sərəncama əsasən onun həyat və yaradıcılığına həsr edilən çoxlu sayda seminar, dəyirmi masa, ustad dərsləri keçirilib, məqalə və tezislər nəşr edilib, sərgilər təşkil olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının rəhbəri olduğunu xatırladan Kamal Abdulla dünyanın bir sıra ölkələrində "Azərbaycan multikulturalizmi" fənninin tədris edildiyini deyib və ümid etdiyini bildirib ki, Haydelberq Universitetində bu fənnin tədris edilməsi istiqamətində də addımlar atılacaq.

Kamal Abdulla qonaqlara ADU-da həyata keçiriləcək yeni layihələr-Auditoriya+ və "Bir günlük xəlifə" haqqında da məlumat verib.

Yüksək qonaqpərvərliyə görə rektora və universitet rəhbərliyinə öz təşəkkürünü bildiren Almanyanın Haydelberq Universitetinin rektoru, professor Hans-Verner Huneke tələbə və müəllim mübadiləsində, alman dilinin tədris olunmasında, birgə ideyaların həyata keçirilməsində maraqlı olduqlarını bildirib. "Bir günlük xəlifə" layihəsinin onda böyük maraq yaratdığını bildiren rektor bu təcrübədən rəhbəri olduğu universitetdə də istifadə ediləcəyini diqqətə çatdırıb. Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, onlar universitetlə geniş şəkildə tanış olublar.

21 sentyabr 2017-ci il

“Milli Şura”nın mitinq şousu baş tutmayacaq

Mais Səfərli: “Uğursuz mitinq Əli Kərimli və Cəmil Həsənli üçün növbəti cəhənnəm əzabı olacaq”

- Mais bəy, “Milli Şura” deyilən qondarma qurum sentyabrın 23-də mitinq keçirməyi planlaşdırır. Sizcə, indiki şəraitdə hansısa bir aksiyanın keçirilməsinə zərurət varmı?

- Siyasi nəzəriyyələrə və praktikalara görə, kütləvi aksiyalar, adətən, sosial si-fariş olmalıdır. Yeni ictimaiyyətdən gələn bir mesaj olur və siyasi təşkilatlar da, buna uyğun olaraq, aksiyalar keçirirlər. Amma bu gün radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkədə hər hansı bir aksiyalar keçirməsi üçün heç bir siyasi sifariş və heç bir əsas yoxdur. “Milli Şura” deyilən qurumun sentyabrın 23-də mitinq keçirməyi planlaşdırması həm daxilə, həm də xaricdə olan qüvvələrin diqqətini özünə cəlb etmək istəyindən irəli gəlir. Demək olar ki, “Milli Şura” deyilən qurum o qədər zəif bir durumdadır ki, mitinq istəklərini reallaşdırma bilməyəcəklər. Uğursuz mitinq Ə.Kərimli və C.Həsənli üçün növbəti cəhənnəm əzabı olacaq.

- Sizcə, gözlənilmədən mitinq keçirilməsinə qərar verilməsi hansısa maraqlı dairələrin tələbi, göstərişi, yoxsa sifarişi ola bilər?

- Bəli, “Milli Şura”nın gözlənilmədən mitinq keçirmək istəyinə düşməsi hansısa maraqlı dairələrin sifarişi ola bilər. Demək olar ki, hər zaman ölkədə seçkilər keçirilən zaman müxalifət təmsilçiləri bir müddət gündəmdə qalmaq və özlərini reklam etmək üçün aksiyalar keçirməsi istəyinə düşürlər. Bu dəfə keçiriləcək aksiyaların da əvvəlki, uğursuz aksiyalardan heç bir fərqi olmayacaqdır. “Milli Şura” tərəfindən keçirilməsinə cəhd göstəriləcək aksiyaya liderlərin ancaq ailə üzvləri və yaxın qohumları qatılacaqdır.



Müsaibimiz
“Yurddaş” partiyasının
sədri Mais Səfəridir

Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, xaricdə olan qüvvələr də artıq bunları əvvəlki kimi itirib-axtarmır.

- “Milli Şura”nın təmsilçiləri, AXCP yetkililəri mitinqə gəlməyənlərlə bağlı söyüş qoyublar. Bu cür təfəkkür sahibi olan insanlar demokratik prinsiplərə və vətəndaş cəmiyyəti quruculuğuna nə dərəcədə töhfə verə bilərlər?

- “Milli Şura”nın təmsilçiləri və AXCP yetkililərinin söyüş kampaniyası nəinki siyasi etikaya, heç elementar davranış qaydalarına da sığmır. Hüquqa zidd məsələdir ki, onlar tərəfindən keçirilən mitinqlərə gəlməyənlərə söyüş yağdırırlar. Bir sözlə, bu, Azərbaycan xalqının milli dəyərləri ilə uzlaşmayan məsələdir. Görün, nə günə qalıblar ki, bu addımı atırlar. Amma əslində, onların özləri söyüş hədəfi və ünvanı olmalıdırlar. Demək olar ki, onlar siyasətdən çoxdan getməli idilər. Çünki uğursuz tiplərdir.

- Demək olar ki, Sərdar Cəlaloğlu, İqbal Ağazadə və digər partiya sədriləri bu mitinqlərdə iştirak etməyin əleyhinə olduqlarını bildiriblər. Bu baxımdan, demək olarmı ki, müxalifət düşərgəsində belə “Milli Şura”nın mitinqinə dəstək verilməyəcək?

- “Milli Şura”, əslində, nədir? “Milli Şura” elə AXCP-nin adı dəyişdirilmiş bir formasıdır. Demək olar ki, digər partiya sədriləri “Milli Şura”nın keçirdiyi bu mitinqə heç bir dəstək verməyəcəklər. Çünki bu mitinqin keçirilməsinin əleyhinədirlər.

GÜLYANƏ

“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi

“Nar Home TV” xidməti öz abunəçiləri üçün unikal təklif irəli sürüb. İndi xidmətdən faydalanan bütün abunəçilər “Nar Home TV” xidmətindən istifadə etdikləri günlərin sayına görə ödəniş edə bilər, bununla da aylıq xərclərinə qənaət edə bilərlər. Bunun üçün hər bir abunəçi istədiyi TV paketini seçməli, TV-yə neçə gün baxacağını təyin etməli və gün sayına görə ödəniş etməlidir.

1 oktyabr 2017-ci il tarixindən etibarən həyata keçiriləcək dəyişikliklərə əsasən, günlük ödəmə imkanından minimum 2 AZN ödəniş etməklə yararlanmaq mümkündür. Yeni şərtlərə görə, minimum ödəniş edilən halda, TV paketindən asılı olaraq xidmətdən 4 günədək yararlanmaq olar. Yeni şərtlər tətbiq olunduqdan sonra günlük ödənişin dəyəri TV paketlərə uyğun olaraq hesablanır. “Aylıq yox, günlük ödə!” təklifi müddətsiz olmaqla yanaşı, həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumat əldə etmək üçün 179 qısa nömrəsinə zəng etmək və ya “Nar”-ın “Facebook” və “Instagram” səhifələrinə yazmaq kifayətdir.

B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir. “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



Yenə də siyasi gündəmdə qalmaq üçün var-gəl edən, çıxış yolu tapmayanda isə mitinq keçirəcəklərini deyən AXCP-“Milli Şura” cütliyünün “liderləri” bu dəfə də köhnə verdişlərini işə salıblar. “Möhtəşəm mitinqə” hazırlaşdıqlarını ağızdolusu bəyan edən Əli Kərimli-Cəmil Həsənli cütliyünün bu “bəyanatına” elə müxalifət düşərgəsindən cavab verildi.

ADP sədri: “Oyunbaz “lider”lərin mitinqləri də oyunbaz olacaq”

ADP sədri Sərdar Cəlaloğlu “Milli Şura” və AXCP-nin sentyabrın 23-də keçirmək istədikləri mitinqin “çox yüksək səviyyədə” olacağına münasibət bildirərək, qeyd edib



xalif qüvvə olmaları və xalqın onlara böyük dəstək nümayiş etdirdiyi barədə dedikləri də yanlışdır, yalanlarla heç nəyə nail olmaq olmaz”.

ADP sədri, həmçinin, Müsavat partiyası ilə AXCP arasında mitinqlə bağlı ziddiyyətin olmasına da münasibət bildirib. “Milli Şura” və AXCP-nin ardınca Müsavatın da mitinq keçirmək istəyinə düşməsinə rəqəbat hissi

Yenə mitinq, yenə boşboğazlıq xülyaları

Sərdar Cəlaloğlu: “Saxta adamın xalq arasında heç bir dəstəyi yoxdursa, hansı üzlə mitinq keçirir?”

ki, Ə.Kərimli ilə C.Həsənli çayı hoppanmamış “bərəkallah” deməsin: “Bu qədər həyasızlıq etmək olmaz. Bu günə kimi, hələ ki, o çayı keçə bilməmişsiniz. Bu mitinqləri keçirməkdə məqsədləriniz bəllidir. Guya mitinqlər keçirməklə xalqın hansısa problemlərini həll etmək, doğrudan da, gülünlükdür. Oyunbazlıqdan əl çəkmək lazımdır.

S.Cəlaloğlu “Milli Şura”nın mitinqinə qoşulmaqla bağlı bildirib ki, əgər ADP-dən kimsə həmin mitinqlərə qatılmaq istəsə, partiya məsuliyyət daşıyır: “Saxta adamın xalq arasında heç bir dəstəyi yoxdursa, hansı üzlə mitinq keçirir? Bir də bu günə kimi, “Milli Şura”nın, AXCP-nin keçirdiyi mitinqlər göstərir ki, cəmiyyətdə ən güclü yeganə mü-

ilə əlaqələndirən S.Cəlaloğlu bildirib ki, əgər “Milli Şura”nın mitinqinə on min adam çıxsa belə, buna “Milli Şura”nın elektoratı adını vermək doğru deyil. Eləcə də, Müsavat da, həmçinin.

Göründüyü kimi, bu gün özlərini “ana müxalifət” adlandıran dağıdıcı müxalifət “liderləri” özlərini zorla ictimai rəyə sıırmağa çalışmaqla, guya “möhtəşəm mitinq” keçirəcəklərini iddia etsələr belə, nəticə yenə də sıfırla qiymətləndiriləcək. Bununla yanaşı, Müsavatla AXCP və “Milli Şura” arasında isə növbəti yeni savaş dalğası start götürəcək.

Rəfiqə HÜSEYNOVA

Bu gün paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22°, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-45 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 32-37° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzen, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.



Dövlətçilik tariximizdən: Azərbaycan SSR-nin daxili iqtisadi siyasəti

Azərbaycan dövlətçilik tarixinə “ikinci respublika” kimi daxil olan Azərbaycan SSR-i öz daxili siyasətində də mərkəzi hökumətə əsaslanırdı. Yeni yaranan sovet hökuməti, əslində, iqtisadi diktatura formalaşdırdı. Proletariat diktaturası iqtisadi zorakılıqla iqtisadiyyatı inkişaf etdirdi, sənayeləşmə və elektrifikasişmə həyata keçirilirdi. 1925-ci ildə Azərbaycan SSR-də sənaye inkişaf etdi və neft hasilatı artdı. Tarixçi Tahir Qafarov Yeni İqtisadi Siyasət sayəsində Azərbaycanın inkişafını belə səciyyələndirir: “Neft mədənlərinin elektrifikasişdırılması işi xeyli genişlənməmişdi. 1925-ci ildə qazma dəzgahlarının 65 faizi elektrik enerjisi ilə işləyirdi. Neft hasilatı dəfələrlə çoxalmışdı.

Respublikanın iqtisadi potensialının artması xeyli dərəcədə burada enerji istehsalının çoxalmasından asılı idi. 1924-cü ildə Gəncədə, Xankəndidə və Zaqatalada elektrik stansiyaları istifadəyə verilmişdi.

Sənayenin digər sahəsi - maşınqayırma da xeyli inkişaf etmişdi. Mexaniki emalatxanalar əsasında Leytenant Şmidt adına (indiki Səttərxan adına) iri neft maşınqayırma zavodu təşkil olunmuşdu. 1922-ci ildə zavodda 5 tonluq, 1924-cü ildə 10 tonluq marten sobaları tikilib işə salındı. 1923-cü ildə Bakıda Perm quberniyasından gətirilmiş kənd təsərrüfatı alətləri zavodu quraşdırıldı. 1924-cü ildə mahud fabriki tikildi, 1925-ci ildə ot, sabun kombinatının inşasına başlandı.

Bakıdakı Toxuculuq Fabrikinə istehsal artıb 1913-cü il səviyyəsinə çatmışdı. Şəhərdəki iki bütün fabriki birləşdirilib iri bütün fabrikinə çevrilmişdi. Kiçik tikis emalatxanaları əsasında 1924-cü ildə Volodarski adına Tikiş Fabriki təşkil edilmişdi. 1925-ci ildə Gəncə, Ləki, Ucar, Salyan pambıqçilik zavodları bərpa edilmiş, Nəşən və Yevlaxda yeni pambıqçilik zavodları tikilmişdi. Bakıda sement zavodu yenidən işə başlamışdı. Nuxada, Xankəndidə, Ordubadda baramaçan müəssisələr, Gədəbəydə misəritmə zavodu, Tovuzda sement zavodu fəaliyyət göstərirdi.

Bütün bunların sayəsində 1925-ci ildə ümumi sənaye məhsulu istehsalı 1913-cü ildəkinin 72 faizinə çatdırılmışdı.

Bu illərdə respublikada kommunikasiya vasitələrinin inkişafına diqqət xeyli artmışdı. Bakı-Culfa dəmir yolunun tikintisi davam etdirilirdi. 1924-cü ildə bu yolun artıq 165 verst istifadəyə verilmişdi.

Kənd təsərrüfatında da müəyyən irəliləmələr vardı. 1925-ci il

də Samux çölündə Qarasaqqal kanalının tikintisinə başlandı. Yuxarı Qarabağda Madagiz, Qazax qəzasında Şıxlı kanalları çəkildi. Kəndli əməyinin, istehsalın təşkili sahəsində də müəyyən işlər görülmüşdü. 1923-cü ildə “Azkənd-təsərrüfat bankı”, 1924-cü ildə “Köybirliyi”, Azərbaycan Kənd Təsərrüfatı Kooperativləri Birliyi yaradılmışdı. 1924-cü ildə respublikada 80, 1925-ci ildə isə artıq 150 kənd təsərrüfatı kooperativ - kredit, maşın, meliorasiya, heyvandarlıq və s. yoldaşlıqları vardı. Taxıl istehsalını artırmaq üçün dövlət kəndliyə yardım göstərirdi, texnika, toxum və s. alınmasına şərait yaradırdı. 1923-cü ildə ərzaq vergisi pulla ödənilən vahid kənd təsərrüfatı vergisi ilə əvəz olunmuşdu.

Lenin hələ 1920-ci il noyabrın 27-də Orta Asiyada və Azərbaycanda pambıqçılığı inkişaf etdirmək haqqında dekret imzalamışdı. Pambıq inhisarının ləğv edilməsi də pambıqçılığın inkişafına münasib şərait yaratmışdı. Pambıq satışı azad elan olunmuşdu. Kəndlinin bu qiymətli məhsul istehsalına marağı xeyli artmışdı. 1924-cü ildə respublikada pambıq ekini sahəsi 85,2 min desyatin, 1925-ci ildə isə artıq 106 min desyatin idi.

Heyata keçirilən tədbirlər nə

kənddə istehsalın artmasına əngəl törədirdi. Bolşeviklər “qayçı”nın mövcud rejimin sosial bazası hesab etdikləri “Fəhlə-Kəndli İttifaqı”na böyük zərbə kimi qiymətləndirirdilər. 1922-1924-cü illərdə qiymətləri nizama salmaq sahəsində görülən tədbirlər nəticəsində “qayçı” aradan qaldırıldı. 1924-cü ilin aprelində pul islahatı keçirildi, qiymətdən düşən kağız pullar sabit, beynəlxalq dönerli “sovet çervonu” ilə əvəz olundu.

Sovet hökuməti sənayeləşdirmə və iqtisadi diktatura sayəsində iqtisadi cəhətdən inkişaf etdi və hərbi qüdrətini artırdı.

Azərbaycanda sənayeləşdirmə aşağıdakı məqsədi güdürdü:

1. Neft hasilatını, emalını və daşınmasını sürətləndirmək, müvafiq iqtisadi struktur yaratmaq (yeni beşillik planı metoduna uyğun);

2. Fəhlələrin iş normasında ciddi qənaət rejimi yaratmaq;

3. Kəndlilərin istismarını intensivləşdirmək.

Tarixçi T.Qafarov Azərbaycanda neft sənayesinin istismarını gücləndirmək üçün sovet hökumətinin rus alimlərini bu sahəyə cəlb etdiyini göstərir: “Sənayeləşdirmə illərində Azərbaycanın neft ehtiyatlarını aşkar etmək üçün rus alimlərinin rəhbərliyi altında kəşfiyyat işləri genişləndirilirdi.

1927-ci ildən respublikada neft emalı sənayesində yenidənqurma başlandı. Məqsəd benzin və başqa neft məhsulları istehsalını artırmaq idi. 1927-1928-ci illərdə Bakıda güclü turbalı ağ neft-benzin, kükürd turşusu, karbomid, yağ krekinq zavodları tikildi. 1939-cu ildə Bakı qaz zavodu işə düşdü

ticəsində, 1926-cı ildə artıq respublikada kənd təsərrüfatı məhsulları istehsalı 1913-cü ildəkinin 72,8, təsərrüfatlarda qaramalın sayı isə 83,5 faizinə çatmışdı.

İstehsalın artmasına ticarət azadlığı mühüm təsir edirdi. Mal dövriyyəsinin 70 faizi xüsusi ticarətin əlində cəmləşmişdi. Dövlət-Qarışıq Aksioner Cəmiyyəti təşkil olunmuşdu. Ticarət Birjası açılmışdı. İstehlak Kooperasiyası-Müstəqil Özüidarəedən Cəmiyyət fəaliyyət göstərirdi. Bakıda yarmarkalar təşkil olunmağa başlanmışdı. 1922-1925-ci illərdə bu yarmarkalara gətirilən malların həcmi 7 dəfə çoxalmışdı.

Lakin şəhərlə kənd arasında iqtisadi əlaqələrdə mütənasiblik pozulmuş sənaye malları həddindən artıq baha, kənd təsərrüfatı məhsulları ilə çox ucuz olduğundan, “qayçı” yaranmışdı. Bu, həm sənaye malları satışına, həm də

20-ci illərin ikinci yarısında Puta, Qaraxuxur, 30-cu illərdə Lök-Batan, Neftçala, Qala, Artyom (indi qədim adı ilə - Pirallahı adlanır) adası, Şonqar, Pirsahat, Siyəzən, Goradiz zəngin neft yataqları kəşf olunub istismara verildi.

Neftçixarma sənayesində 1923-cü ildən başlanan texniki yenidənqurma davam etdirildi və 1928-ci ildə onun birinci mərhələsi başa çatdırıldı. Qazma işində köhnə zərbə-ştanq metodu sıradan çıxdı, burğulu qazma, turbin maşınları, dərinlik nasosları, kompressorlar, buxar maşınları əvəzinə, elektrik mühərrikləri tətbiqi ilə daha məhsuldar texnologiyalardan istifadə olunmağa başlandı. 1927-ci ildə qazma işində təcridən avtomat sistem tətbiq olunmaqda idi. 30-cu illərin axırlarında dərin neft quyuları qazılması, quyuların təkrar istismarı texnologiyaları mənimsənilirdi.

Nəticədə, neft hasilatı 1920-ci ildəki 2,9 milyon tona qarşı 1928-ci ildə 7,7, 1940-cı ildə isə 22,2 milyon tona çatdırıldı.

1927-ci ildən respublikada neft emalı sənayesində yenidənqurma başlandı. Məqsəd benzin və başqa neft məhsulları istehsalını artırmaq idi. 1927-1928-ci illərdə Bakıda güclü turbalı ağ neft-benzin, kükürd turşusu, karbomid, yağ krekinq zavodları tikildi. 1939-cu ildə Bakı qaz zavodu işə düşdü.

Bu illərdə neft maşınqayırma sənayesi də xeyli inkişaf etdirildi. 1926-cı ildə Suraxanıda dərinlik nasosları istehsal edən mexaniki zavod istifadəyə verildi. 1927-ci ildə Leytenant Şmidt adına zavodda güclü elektrik metaləridən soba istismara buraxıldı. 1934-cü ildə Bakıda bonder dəzgahqayırma zavodu işə düşdü. Neftin rahat daşınması üçün 1930-cu ilin əvvəllərində 822 km-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti çərçivəsində hazırlanıb

lik Bakı-Batumi neft kəməri istifadəyə verildi.

Lakin mərkəz hələ də Azərbaycanın neft sərvətlərinin istismar olunması sürətindən narazı idi. 1940-cı ilin yanvarında partiya və hökumət “Azərbaycanda neft hasilatını və emalını sürətləndirmək tədbirləri haqqında” xüsusi qərar qəbul etdi. Bu ən səmərəli sahəyə kapital qoyuluşu artırıldı.

Sənayeləşmə illərində Azərbaycanda yeni sənaye sahələri meydana gəldi.

Kimyə sənayesinin ilk müəssisələri - 1926-cı ildə Bakıda oksigen-asetilin və yod-brom, 1930-cu ildə Suraxanıda yod, 1931-ci ildə Neftçalada yod-brom zavodları, 1938-ci ildə Qaradağda his zavodu istifadəyə verildi.

Elektrifikasişdırma sahəsində iş davam etdirildi. 1927-1928-ci illərdə Salyan, Karyagin istilik, Nuxa 1 sayılı, Aşağı Zurnabad, Xankəndi və Zaqatala, 1938-1939-cu illərdə Qubadlı su, Ucar, Astara, Kürdəmir, 1941-ci ildə Sumqayıt istilik-elektrik stansiyaları işə salındı. 1920-1940-cı illərdə Azərbaycanda elektrik enerjisi istehsalı 0,1 milyard kvt saatdan 1,8 milyard kvt saata çatdı. Bu, onun məhsuldar qüvvələrinin və əhalisinin məişət tərzinin inkişafına mühüm təsir göstərdi.

İş qüvvəsi istehsalı və təkrar istehsalına vacib xalq istehlakı mallarına tələbləri ödəmək üçün toxuculuq, yüngül, yeyinti, tikinti sənayesi sahələri, əsasən, qəzalarda inkişaf etdirilirdi.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Ampeloterapiya üzümə aparılan müalicə formasıdır

Üzüm təbiətin yeganə nemətidir ki, ona xüsusi olaraq ampeloqrafiya elmi həsr edilib. Yunanca ampelos - üzüm, qrafo - yazıram deməkdir. Ampeloqrafiya üzüm, üzümün müxtəlif növ



və sortları, onun xüsusiyyətlərinin ətraf mühit və insan amilinin təsirindən dəyişmə qanunauyğunluqlarını öyrənən elmdir. XIX əsrin əvvəllərindən bir elm kimi inkişaf etməyə başlayıb. İlk dəfə ampeloqrafiya terminini 1961-ci ildə elmə gətirən polşalı təbiətşünas Filip Yakov Saks onun banisi hesab edilir. Ampeloqrafiyanın elmi əsasını ispan alimi Simon de Roxas Klemente işləyib.

AZƏRTAC xəbər verir ki, xüsusilə də xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampeloterapiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir.

Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hissə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu dayandırılmalıdır. Ampeloterapiya prosedurlarına başlamazdan əvvəl xəstə dişlərin müalicə edilməsi məsləhətdir. Üzüm şirəsi içildəndən sonra ağız boşluğu su ilə yaxalanmalıdır.

Ampeloterapiyanın aparılma qaydası belədir: gündə 3 dəfə 400 qram üzüm yeyilir- onu üç hissəyə bölüb bir hissəsi səhər acqarına, ikinci hissə nahardan 2 saat əvvəl və üçüncü hissə nahardan 3 saat sonra yeyilir. Dördüncü həftəyə qədər üzümün gündəlik miqdarı artırılaraq 3 kiloqrama çatdırılır. Bundan sonra üzümün miqdarını hər qəbulda tədricən azaltmaq lazımdır, həkimlər həzm sisteminə hər hansı narahatlığı olanların üzümün giləmeyvələrini yeməyi deyil, təzə sıxılmış şirəsini içməyi məsləhət görürlər.

Ampeloterapiya şəkərli diabet, mədənin xora xəstəliyi, xroniki vərəmin kəskinləşmə mərhələsi, piylənmə, hipertoniya və xroniki ishal zamanı aparılmır. Prosedur zamanı əsasən üzümün şasla, rislinq, semilyon, qaus, tağüzüm, ağ kişmiş və çelexi sortlarından istifadə edilir.

TƏBRİK!

Balaca Ağaelini 1-ci sinfə getməsi münasibəti ilə atası Elçin, Anası Nübar, nənəsi Leyla, bibiləri Gülnarə və El-narə, habelə dayıları və xalaları ürəkdən təbrik edir, ona dərslərində müvəffəqiyyətlər, bilikli insan kimi gələcəkdə cəmiyyətdə layiqli yer tutmasını arzu edirlər.

**Hələ ki, 1-ci sinfə gedir,
Qoy o, gələcəkdə
qursun-yaratsın.
Yurduna, elinə şöhrət gətirsin,
Ağaeli elmdə zirvəyə çıtsın.**



Elan

Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün Türkiyə Respublikasının vətəndaşı Ahmet Mutluoğlu Tahsin Tuğrul Tana verilmiş vəsiqə itdiyi üçün etibrasız sayılır.

SƏS

Son səhifə

21 sentyabr

Azərbaycanın hərbi güləşçiləri 32-ci dünya çempionatına qələbə ilə başlayıblar

Litvanın Klaypeda şəhərində keçirilən hərbi güləşçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib. AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub. Belə ki, sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.

Ağahüseyn Mustafayev keçirdiyi iki görüşdən qalib ayrılıb. İdmançımız birinci görüşdə Ukrayna idmançısı, erməni əsilli Qor Aqanesyana 14:11 hesabı ilə qalib gəlib. O, ikinci görüşdə Polşa təmsilçisi David Tokunovu 16:6 hesabı ilə məğlub edib. Coşqun Əzimov ilk qarşılaşmada iranlı Məhəmməd Kamanqaridan üstün olub - 8:3. Əfqan Xaşalov isə birinci görüşdə ukraynalı Andrey Yatsenkoya 10:5, digər görüşdə iranlı Məhəmməd Təhmasibiyyə 5:4 hesabı ilə qalib gəlib.

Qalib Əliyev isə İran idmançısı Maliki Mahammadini 7:6, rusiyalı güləşçi Siurun Omakı 6:1 hesabı ilə məğlubiyətə uğradıb. Türkan Nəsirova isə amerikalı Somera Allaneni 11:0 hesabı ilə məğlub edib. İlk görüşdə məğlub olan Tatyana Varantsova 3-5-ci yerlər uğrunda mübarizə aparacaq.



Koutinyonun transfer qiyməti açıqlandı

İspaniya La Liqasında mübarizə aparan "Barselona"-nın prezidenti Xosep Bartomeu Filipe Koutinyonun transferinin reallaşmamasının səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, klub prezidenti "Liverpool"-un təklif olunan daha çox məbləğ tələb etdiyini vurğulayıb: "Transfer məbləğlərinin çox yüksək olduğunu bilirik, lakin "Liverpool"-a təklifimiz bonuslarla birlikdə 120 milyon avro idi. "Mersisaydlılar"-ın isə istədiyi məbləğ 200 milyon avro idi". Xatırladaq ki, "Barselona" yay transfer dönməsində braziliyalı futbolçu üçün "Liverpool"-a bir neçə dəfə təklif göndərsə də, oyunçunun keçidi baş tutmamışdı.

Ralli-kross üzrə dünya çempionatının 10-cu mərhələsində Yohan Kristofferson qalib gəlib

Ralli-kross üzrə dünya çempionatının növbəti - 10-cu mərhələsi Latviya-da keçirilib. Azərbaycan Avtomobil Federasiyasından AZƏRTAC-a bildirilib ki, uzunluğu 1294 kilometr olan marşrutda ən yaxşı nəticəni Yohan Kristofferson göstərüb. "Volkswagen" komandasının təmsilçisi finişə 5 dəqiqə, 6,673 saniyəyə çatmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri "EKS RX" kollektivinin təmsilçisi Mattias Ekström tutub. Onun yekun nəticəsi 5 dəqiqə, 9,038 saniyə olub. Dünya çempionu Sebastyen Løb isə 5 dəqiqə, 10,592 saniyəlik göstərici ilə üçüncü yerlə kifayətlənib. Bu mərhələdən sonra ümumi hesabda liderlik 271 xalla Y.Kristoffersona məxsusdur. Aktivində 209 xal olan P.Solberq ikinci, M.Ekström isə 204 xalla üçüncüdür.



"Real" Kərim Benzema ilə müqaviləni uzadıb

İspaniya La Liqasında mübarizə aparan "Real" klubu futbolçusu ilə müqaviləni uzadıb. SİA-nın məlumatına görə, Madrid təmsilçisi hücumçusu Kərim Benzema ilə yeni sözləşmə imzalayıb. Fransalı forvardla 2021-ci ilə qədər müqavilə bağlanılıb. Qeyd edək ki, K.Benzema 2009-cu ildən "kral klubu"-nda oynayır.



"Qarabağ"-ın futbolçusu milliyyətə dəvət aldı

"Qarabağ"-ın futbolçusu Dino Ndlovu uzun fasilədən sonra Cənubi Afrika Respublikası (CAR) millisinə çağırılıb. SİA-nın məlumatına görə, yığmanın baş məşqçisi Stüart Bakster 25 nəfərlik siyahıya Ndlovunun da adını qeyd edib. 27 yaşlı hücumçu DÇ-2018-in seçmə mərhələsində Burkina Faso ilə keçiriləcək oyunda CAR millisinə kömək edə bilər. Görüş oktyabrın 7-də CAR-da keçiriləcək.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs"-in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 5500